

“Hermes Finance ” Açıq Səhmdar Cəmiyyəti 2025-ci il üçün

İLLİK HESABAT

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi:	Emitentin tam adı: “Hermes finance ” Açıq Səhmdar Cəmiyyəti; Emitentin qısaldılmış adı: “Hermes finance” ASC Dövlət qeydiyyat tarixi: 14.05.2018 Dövlət qeydiyyat nömrəsi (VÖEN): 1504045781
2. Emitentin hüquqi ünvanı və olduğu yer:	Ünvan: AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, 8 Noyabr pr. 36
3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradılıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradılıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:	Olmayıb
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:	Gəncə filialı Gəncə şəhəri, Nizami Gəncəvi, ev Giriş 810 13.11.2025
5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:	Yoxdur
6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı:	Deyil
7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:	Maliyyə lizinqi, Minik avtomobillərinin və avtofurqonların sürücüsüz icarəsi, Təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı, Başqa qruplara daxil edilməyən maliyyə vasitəçiliyinə münasibətdə yardımçı hesab edilən bütün fəaliyyət növləri.
8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri:	Yoxdur -
9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər:	- Maliyyə lizinqi, Minik avtomobillərinin və avtofurqonların sürücüsüz icarəsi, Təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı, Başqa qruplara daxil edilməyən maliyyə vasitəçiliyinə münasibətdə yardımçı hesab edilən bütün fəaliyyət növləri.

10.Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:	31.03.2025-21 nəfər 30.06.2025-21 nəfər 30.09.2025-16 nəfər 31.12.2025-19 nəfər
11.Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;	Müşahidə şurası: Rzayev Emil Sabir (sədr) Quliyev Kamran Vaqif (üzv) Mehraliyeva-Rzayeva Nurana Ramiz qızı (üzv) Baş Direktor : Mirzəyev Həmid Mövsüm
12.Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayılıqda sayı;	Fiziki şəxs-3 nəfər
13.Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;	45% payçı- Mehraliyeva Rzayeva Nurana Ramiz qızı -1350 səhmə sahibdir. Nizamnamə kapitalında emitentin payı-45% 45% payçı- Quliyev Kamran Vaqif oğlu -1350 səhmə sahibdir. Nizamnamə kapitalında emitentin payı-45% 10% payçı- Mirzəyev Həmid Mövsüm oğlu -300 səhmə sahibdir. Nizamnamə kapitalında emitentin payı-10%
14.Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);	Level Leasing ASC-də (AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, 8 Noyabr pr. 36., Vöen- 2008033321) 38% payı var. Caspian Auto Import ASC-də (AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, 8 Noyabr pr. 36., Vöen- 1306236531) 66.6667% payı var.
15.Emitentin səhmdarlarının (payçıların) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:	
15.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvanı);	1. 30.05.2025- ci il Hermes Finance ASC-nin Səhmdarlarının Növbəti Ümumi Yığıncağının Qərarı. Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ,Babək pr. 42A 2. 02.06.2025- ci il Hermes Finance ASC-nin Səhmdarlarının Növbədənəkar Ümumi Yığıncağının Qərarı. Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 8 Noyabr pr., ev 36 ünvanında 3. 15.08.2025- ci il Hermes Finance ASC-nin Səhmdarlarının Növbədənəkar Ümumi Yığıncağının Qərarı. Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 8 Noyabr pr., ev 36 ünvanında 4.27.09.2025- ci il Hermes Finance ASC-nin Səhmdarlarının Növbədənəkar Ümumi Yığıncağının Qərarı. Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 8 Noyabr pr., ev 36 ünvanında 5. 15.10.2025- ci il Hermes Finance ASC-nin Səhmdarlarının Növbədənəkar Ümumi Yığıncağının Qərarı. Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 8 Noyabr pr., ev 36 ünvanında

15.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar;	1. - Hermes Finance ASC-nin təsis paylarının, səhmdarların dəyişdirilməsi və nizamnaməsinə dəyişiklik edilməsi. - Hermes Finance ASC-nin Baku Leasing MMC-də olan dəyəri 37500 manat olan 50% təsis payının alqı satqısı. - Hermes Finance ASC-nin 2024-cü il üçün müstəqil audit rəyi və maliyyə hesabatlarının təsdiq edilməsi. - Hermes Finance ASC-nin 2024-cü il tarixinə və 2025-ci ilin iyun ayının 1-dək bölüşdürülməmiş mənfəətinin dividend olaraq təsisçilərə verilməsinin təsdiqlənməsi - Hermes Finance ASC-nin təsisçisi olduğu Baku Leasing MMC-nin 2024-cü il tarixinə və 2025-ci ilin iyun ayının 1-dək hesablanmış mənfəətindən dividend olaraq Hermes Finance ASC-yə ödənilmiş vəsaitin dividenden olaraq Cəmiyyətin təsisçilərinə verilməsinin təsdiqlənməsi. 2.Level Leasing ASC-nin 38% təsis paylarının alınması 3. Yeni Nizamnamənin təsdiq edilməsi. 4.Müşahidə şurasının üzvünün tutduğu vəzifədən azad edilməsi və yeni üzvünün təyin edilməsi. 5. Hermes Finance ASC-nin təsisçisi olduğu Level Leasing ASC-dən ona ödənilmiş dividendin Hermes Finance ASC-nin təsisçiləri arasında dividend olaraq bölüşdürülməsi
16.Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):	3000 ədəd adi səhm
16.1.investisiya qiymətli kağızın növü və forması:	3000 ədəd sənədsiz adlı adi səhm
16.2.investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi:	dövlət qeydiyyat nömrəsi: AZ1001020523 qeydiyyat tarixi: 08.07.2025
16.3.investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri:	3000 ədəd sənədsiz adlı adi səhm bir səhmin nominal dəyəri: 300 manat
16.4.investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri:	Sənədsiz adlı adi səhm : 900000 AZN
16.5.hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir):	Hermes Finance ASC-nin 2024-cü il tarixinə və 2025-ci ilin iyun ayının 1-dək bölüşdürülməmiş mənfəətinin dividend olaraq təsisçilərə verilməsinin təsdiqlənməsi. 21.6667% payçı- Mehrəliyeva Rəzəyeva Nuranə Ramiz qızı-119215.29 AZN 50% payçı- Sadiq Səbinə Namiq qızı -275111.78.00 AZN 28.3333% payçı- Cəfərov Rəvan Əsəd oğlu-155896.49 AZN Hermes Finance ASC-nin təsisçisi olduğu Baku Leasing MMC-nin 2024-cü il tarixinə və 2025-ci ilin iyun ayının 1-dək hesablanmış mənfəətindən dividend olaraq Hermes Finance ASC-yə ödənilmiş vəsaitin dividend olaraq Cəmiyyətin təsisçilərinə verilməsinin təsdiqlənməsi 21.6667% payçı- Mehrəliyeva Rəzəyeva Nuranə Ramiz qızı-51120.15 AZN 50% payçı- Sadiq Səbinə Namiq qızı -117969.41 AZN 28.3333% payçı- Cəfərov Rəvan Əsəd oğlu-66849.25 AZN

	Hermes Finance ASC-nin təsisçisi olduğu Level Leasing ASC-dən ona ödənilmiş dividendin Hermes Finance ASC-nin təsisçiləri arasında dividend olaraq bölüşdürülməsinin təsdiqlənməsi. 45% payçı- Quliyev Kamran Vaqif oğlu-21590.03 AZN 45% payçı- Mehraliyeva Rzayeva Nuranə Ramiz qızı-21590.03 AZN 10% payçı- Mirzəyev Həmid Mövsüm oğlu-4797.79 AZN
16.6. faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi:	Buraxılmamışdır.
16.7. investisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədaviyə olduğu fond birjasının adı və olduğu yer (olduqda):	Adi adlı səhmlər Bakı Fond Birjasında buraxılmışdır. Ünvan : Həsənbəy Zərdabi 2A
17. emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:	-
17.1. əqdin məbləği;	
17.2. hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.	
18. emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:	-
18.1. bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği;	
18.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.	
19. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi:	29.06.2026
20. hesabatın açıqlanma mənbəyi haqqında məlumat	https://hermesfinance.az/

Təsdiq etdi:

“Hermes Finance” ASC-nin Baş direktoru



M. Y.

Mirzəyev Həmid

“HERMES FİNANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**Konsolidə edilmiş Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**
31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

	Səhifə
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	1-3
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI:	
Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat	4
Konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	5
Konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabat	6
Konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7-8
Konsolidə edilmiş maliyyə hesabatları üzrə qeydlər	9-58

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarları və Rəhbərliyinə:

Şərti Müsbət Rəy

Biz “Hermes Finance” Açıq Səhmdar Cəmiyyəti (“Cəmiyyət”) və onun törəmə müəssisəsinin (birlikdə “Qrup”) 31 dekabr 2025-ci il tarixinə təqdim edilən konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabatdan və konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinə dair məlumatların qısa təsviri daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət konsolidə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, Şərti Müsbət Rəy üçün Əsaslar paragrafında təsvir edilən məsələlər istisna olmaqla, əlavə edilmiş konsolidə edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2025-ci il tarixinə olan konsolidə edilmiş maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə nəticələrini və konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası tərəfindən dərc edilmiş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Şərti Müsbət Rəy üçün Əsaslar

Qrup 3 iyun 2025-ci il tarixində “Baku Leasing” MMC-dəki bütün iştirak payını satmış və nəticə etibarilə törəmə müəssisə üzərində nəzarəti itirmişdir. MHBS Mühəsibat Uçotu Standartlarına əsasən Qrup törəmə müəssisənin aktivlərini, öhdəliklərini, gəlirlərini, xərclərini və pul vəsaitlərinin hərəkətini törəmə müəssisə üzərində nəzarət əldə edildiyi tarixdən nəzarətin itirildiyi tarixədək konsolidə etməlidir.

Satış müqaviləsinin şərtlərinə əsasən, “Baku Leasing” MMC-nin 1 yanvar 2025-ci il tarixindən 3 iyun 2025-ci il tarixinə qədər olan dövrə aid uçot qeydləri və təsdiqedicə sənədləri əməliyyatın tamamlanması zamanı alıcıya təhvil verilmişdir. Nəticə etibarilə, rəhbərlik həmin dövr üzrə törəmə müəssisənin konsolidə edilmiş maliyyə hesabatlarını hazırlamaq üçün zəruri olan maliyyə məlumatlarını əldə edə bilməmişdir. Bu səbəbdən, “Baku Leasing” MMC-nin 1 yanvar 2025-ci il tarixindən 3 iyun 2025-ci il tarixinədək olan dövr üzrə aktivləri, öhdəlikləri, gəlirləri, xərcləri və pul vəsaitlərinin hərəkəti hazırkı konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilməmişdir.

Bundan əlavə, rəhbərlik "Baku Leasing" MMC-nin satışından yaranan mənfəəti törəmə müəssisənin əvvəlki dövrlərə aid kapital qalıqları əsasında tanımışdır, çünki nəzarətin itirildiyi tarixdə onun xalis aktivlərinin balans dəyərini müəyyən etmək mümkün olmamışdır. Müvafiq olaraq, satışdan yaranan mənfəət MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq qiymətləndirilməmişdir.

Biz "Baku Leasing" MMC-nin 1 yanvar 2025-ci il tarixindən 3 iyun 2025-ci il tarixinədək olan dövr üzrə maliyyə məlumatları haqqında və satışdan yaranan mənfəətin qiymətləndirilməsi ilə bağlı yetərli və münasib audit sübutu əldə edə bilməmişik. Nəticə etibarilə, biz 31 dekabr 2025-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat və həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, konsolidə edilmiş kapitalda dəyişiklik haqqında hesabat, konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat və konsolidə edilmiş maliyyə hesabatları üzrə qeydlərə müvafiq düzəlişlərin zəruri olub-olmadığını müəyyən edə bilməmişik.

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın "Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditə Üzrə Auditorların Məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarımızın auditinə dair etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məəcəlləsinin" (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq Qrupdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Digər Məsələ

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə Qrupun konsolidə edilmiş maliyyə hesabatları 17 mart 2025-ci il tarixində konsolidə edilmiş maliyyə hesabatları ilə bağlı şərtsiz müsbət rəy bildirmiş digər auditor tərəfindən audit olunmuşdur.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin bir hissəsi olaraq biz həmçinin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatlarına tətbiq edilmiş və 6 sayılı Qeyddə təsvir olunan düzəlişləri audit etmişik. Qeyd olunan düzəlişlərdən başqa biz 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının auditində iştirak etməmişik, nəticə etibarilə, həmin maliyyə hesabatları üzrə rəy və ya hər hansı digər əminlik forması təqdim etmirik.

Konsolidə edilmiş Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fərqləndiricilik və ya xətalər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yaranı bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizmi nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə edilən audit sübutları əsasında Qrupun fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizi dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Baker Tilly Azerbaijan

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ

(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bayan olunmuş)
AKTİVLƏR:			
Uzunmüddətli aktivlər:			
Əmlak və avadanlıqlar	10	57,401	75,068
İstifadə hüququ olan aktivlər	11	128,011	71,237
Asılı müəssisəyə investisiya qoyuluşu	12	399,000	-
İcarəyə xalis investisiya qoyuluşu	9	6,207,913	6,592,592
Müştərilərə verilmiş kreditlər	9	210,391	-
Təxirə salınmış vergi aktivləri	18	127,391	58,270
Cəmi uzunmüddətli aktivlər		7,130,107	6,797,167
Cari aktivlər:			
İcarəyə xalis investisiya qoyuluşu	9	7,390,720	12,955,801
Müştərilərə verilmiş kreditlər	9	238,525	-
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	8, 19	2,430,019	5,134,279
Pul vəsaitləri və onların ekvivalentləri	7	135,055	723,141
Vergi üzrə avans ödənişləri		-	36,575
Digər aktivlər		2,740	13,497
Cəmi cari aktivlər		10,197,059	18,863,293
CƏMİ AKTİVLƏR		17,327,166	25,660,460
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Uzunmüddətli öhdəliklər:			
Borc alınmış vəsaitlər	13, 19	7,597,241	6,684,508
İcarə öhdəlikləri	14	53,570	22,522
Cəmi uzunmüddətli öhdəliklər		7,650,811	6,707,030
Cari öhdəliklər:			
Borc alınmış vəsaitlər	13, 19	9,025,807	17,950,980
İcarə öhdəlikləri	14	79,824	24,728
Vergi üzrə ödəniləcək vəsaitlər		59,883	16,248
Digər öhdəliklər		137,068	78,047
Cəmi cari öhdəliklər		9,302,582	18,070,003
Cəmi öhdəliklər		16,953,393	24,777,033
KAPİTAL:			
Səhmdar kapitalı	15	900,000	900,000
Yığılmış zərər		(570,188)	(169,023)
Qrupun səhmdarlarına aid olan kapital		329,812	730,977
Qeyri-nəzarət payı		43,961	152,450
Cəmi kapital		373,773	883,427
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		17,327,166	25,660,460

Rəhbərliyin adından:

Həmid Mirzəyev
Baş direktor

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

Baxış Məlikov
Maliyyə direktoru

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-58-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“HERMES FİNANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə (yenidən təsnifləşdirilmiş)
Faiz gəliri		3,584,830	5,710,996
Faiz xərci	13, 14, 19	(2,049,997)	(2,721,318)
Xalis faiz gəliri		1,534,833	2,989,678
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərləri xərci	9	(612,888)	(715,138)
Xalis faiz gəliri		921,945	2,274,540
İşçi heyəti və əlaqədar xərclər	16, 19	(422,797)	(708,822)
Ümumi və inzibati xərclər	17	(286,705)	(296,334)
Haqq və komissiya xərci		(27,701)	(74,076)
Məzənnə fərqləri üzrə xalis zərər		(572)	(1,691)
Asılı müəssisə mənfəəti üzrə pay	12	47,978	-
Törəmə müəssisənin satışından yaranan mənfəət		120,765	-
Digər xərc, xalis		(12,696)	(124,080)
Mənfəət vergisindən əvvəl mənfəət		340,217	1,069,537
Mənfəət vergisi xərci	18	(160,133)	(229,655)
İl üzrə xalis mənfəət		180,084	839,882
İl üzrə cəmi məcmu gəlir		180,084	839,882
Cəmi məcmu gəlir:			
Qrupun səhmdarlarına məxsus		197,037	879,718
Qeyri-nəzarət paylarına məxsus		(16,953)	(39,836)
		180,084	839,882
Qrup səhmdarlarına məxsus hər səhm üzrə mənfəət, əsas və azaldılmış (hər bir səhm üzrə AZN ilə)	15	65.68	293.24

Rəhbərliyin adından:

Həmid Mirzəyev
Baş direktor

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Baxış Məlikov
Maliyyə direktoru

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-58-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Səhmdar kapitalı	Yığılmış zərər	Qrup səhmdarlarına məxsus kapital	Qeyri-nəzarət payı	Cəmi kapital
1 yanvar 2024-cü il	750,000	71,809	821,809	189,786	1,011,595
Təkrar təqdimatların təsiri (6 sayılı Qeyd)	-	(233,550)	(233,550)	-	(233,550)
1 yanvar 2024-cü il (yenidən bəyan edilmiş)	750,000	(161,741)	588,259	189,786	778,045
İl üzrə cəmi məcmu gəlir/(zərər)					839,882
Səhmdar kapitalı üzrə artım	150,000	-	150,000	-	150,000
Qeyri-nəzarət payı üzrə dəyişiklik	-	-	-	2,500	2,500
Elan edilmiş dividendlər	-	(887,000)	(887,000)	-	(887,000)
31 dekabr 2024-cü il	900,000	(169,023)	730,977	152,450	883,427
İl üzrə cəmi məcmu gəlir/(zərər)	-	197,037	197,037	(16,953)	180,084
Törəmə müəssisənin satışı	-	-	-	(91,536)	(91,536)
Elan edilmiş dividendlər	-	(598,202)	(598,202)	-	(598,202)
31 dekabr 2025-ci il	900,000	(570,188)	329,812	43,961	373,773

Rəhbərliyin adından:

Həmid Mirzəyev
Baş direktor

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Baxış Məlikov
Maliyyə direktoru

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-58-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə (yenidən təsnifləşdirilmiş)
ƏMƏLİYYAT FƏALİYYƏTİ			
Mənfəət vergisindən əvvəl mənfəət		340,217	1,069,537
Nağdsız maddələr üzrə düzəlişlər:			
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərləri xərci	9	612,888	715,138
Amortizasiya xərcləri	10, 11	68,852	75,869
Hesablanmış faizlər və təxirə salınmış kreditin verilməsi üzrə komissiya haqlarında xalis dəyişiklik		(480,233)	(83,836)
Məzənnə fərqləri üzrə xalis zərər		572	1,691
Asılı müəssisənin mənfəətində pay	12	(47,978)	-
Əmlak və avadanlıqların silinməsi üzrə zərər/(gəlir)		552	(1,058)
İcarə müqavilələrinin tanınmasının dayandırılması üzrə zərər		23,987	-
Törəmə müəssisənin satışından yaranan mənfəət		(120,765)	-
İstifadə olunmamış məzuniyyət qalıqları üzrə dəyişiklik		-	18,286
Əməliyyat aktivləri və öhdəlikləri üzrə dəyişikliklər:			
İcarəyə xalis investisiya qoyuluşu		5,569,326	3,701,893
Müştərilərə verilmiş kreditlər		(471,939)	-
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər		2,704,260	592,873
Vergi qalıqları		(80,182)	58,737
Digər aktivlər		8,257	34,381
Digər öhdəliklər		59,061	(122,643)
Əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri		8,186,875	6,060,868
Ödənilmiş mənfəət vergisi		(68,862)	(182,794)
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		8,118,013	5,878,074
İNVESTİSIYA FƏALİYYƏTİ			
Əmlak və avadanlıqlar üzrə ödənişlər		(29,160)	(4,236)
Asılı müəssisənin paylarının alınması	12	(399,000)	-
Asılı müəssisədən əldə edilmiş dividend gəliri	12	47,978	-
Törəmə müəssisənin satışı üzrə daxilolmalar		37,500	-
Əmlak və avadanlıqların silinməsi üzrə daxilolmalar		22,500	53,465
İnvestisiya (fəaliyyətinə yönələn)/fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		(320,182)	49,229
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ			
Borç alınmış vəsaitlər üzrə daxilolmalar	13	44,796,716	40,921,420
Borç alınmış vəsaitlərin ödənilməsi	13	(52,538,354)	(45,365,598)
İcarə öhdəliklərinin əsas hissəsinin ödənilməsi	14	(45,505)	(115,238)
Səhmdarlara ödənilmiş dividendlər		(598,202)	(887,000)
Səhmdar kapitalında artım üzrə daxilolmalar		-	150,000
Maliyyələşdirmə fəaliyyətinə yönələn xalis pul vəsaitlərinin hərəkəti		(8,385,345)	(5,296,416)

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə (yenidən təsnifləşdirilmiş)
Məzənnə fərqlərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		(572)	(1,691)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ ÜZRƏ XALIS (AZALMA)/ARTMA		(588,086)	629,196
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	7	723,141	93,945
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	7	135,055	723,141

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə Qrup tərəfindən əldə edilmiş və ödənilmiş faiz müvafiq olaraq 3,677,974 AZN və 2,320,799 AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: müvafiq olaraq 5,643,691 AZN və 2,737,849 AZN).

Rəhbərliyin adından:


Hamid Mirzəyev
 Baş direktor

25 iyun 2026-cı il
 Bakı, Azərbaycan Respublikası





Baxış Məlikov
 Maliyyə direktoru

25 iyun 2026-cı il
 Bakı, Azərbaycan Respublikası

9-58-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"HERMES FİNANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

1. GİRİŞ

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları "Hermes Finance" ASC ("Cəmiyyət") və onun törəmə müəssisəsinin (birlikdə "Qrup") maliyyə hesabatlarından ibarətdir.

Cəmiyyət 14 may 2018-ci il tarixində Azərbaycan Respublikasında təsis edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına uyğun olaraq yaradılmışdır.

Cəmiyyət Azərbaycan Respublikasında yerləşir. Cəmiyyətin qeydiyyatdan keçmiş hüquqi və əsas fəaliyyət ünvanı AZ1031, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə şəhər tipli qəsəbəsi, Babək prospekti 42A-dır.

Cəmiyyətin əsas fəaliyyəti müxtəlif növ lizinq əməliyyatları, o cümlədən daşınmaz əmlakın uzunmüddətli icarəsi, avtomobil lizinqi və sairədən ibarətdir.

Cəmiyyətin 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə işçilərinin sayı müvafiq olaraq 19 və 21 nəfər olmuşdur.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə Cəmiyyətin mülkiyyət strukturu aşağıdakı kimi olmuşdur:

Səhmdarlar	31 dekabr 2025-ci il %	31 dekabr 2024-cü il %
Nurana Mehrəliyeva-Rzayeva	45.00	21.67
Kamran Quliyev	45.00	-
Həmid Mirzəyev	10.00	-
Səbinə Sadiq	-	50.00
Rəvan Cəfərov	-	28.33
Cəmi	100.00	100.00

31 dekabr 2025-ci il tarixinə Cəmiyyətə yekun nəzarət hər biri Cəmiyyətdə 45.00% mülkiyyət payına malik olan və birgə nəzarəti həyata keçirən xanım Nurana Məhrəliyeva-Rzayeva və cənab Kamran Quliyev tərəfindən həyata keçirilmişdir (31 dekabr 2024-cü il: xanım Səbinə Sadiq 50.00% mülkiyyət payına malik olmuşdur).

Konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilmiş əsas törəmə müəssisələri haqqında məlumat aşağıdakı kimidir:

Cəmiyyətin adı	Təsis olunduğu ölkə	Əsas fəaliyyəti	Mülkiyyət %	
			31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
"Caspian Auto Import" ASC	Azərbaycan	Lizinq	66.77	66.77
"Baku Leasing" MMC	Azərbaycan	Lizinq	-	50.00

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

“Baku Leasing” MMC-nin satılması

3 iyun 2025-ci il tarixində Cəmiyyət “Baku Leasing” MMC-də bütün pay iştirakını satmışdır. 1 yanvar 2025-ci il tarixindən 3 iyun 2025-ci il tarixində başa çatmış dövr üzrə müvafiq maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti hazırkı konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilməmişdir (31 dekabr 2024-cü il: daxil edilməmişdir).

“Caspian Auto Import” ASC

“Caspian Auto Import” Açıq Səhmdar Cəmiyyəti (“Törəmə müəssisə”) 15 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasında təsis edilmişdir. Törəmə müəssisə Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına uyğun olaraq təsis edilmişdir.

Törəmə müəssisə Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir. Törəmə müəssisənin qeydiyyatdan keçmiş və əsas fəaliyyət ünvanı AZ1031, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə şəhər tipli qəsəbə, Babək prospekti 42A-dır.

Törəmə müəssisənin əsas fəaliyyəti müxtəlif növ lizinq əməliyyatları, o cümlədən daşınmaz əmlakın uzunmüddətli icarəsi, avtomobil lizinqi və sairədən ibarətdir.

Törəmə müəssisənin 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə işçilərinin sayı müvafiq olaraq 3 və 4 nəfər olmuşdur.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə törəmə müəssisənin mülkiyyət strukturu aşağıdakı kimi olmuşdur:

Səhmdarlar	31 dekabr 2025-ci il %	31 dekabr 2024-cü il %
“Hermes Finance” ASC	66.67	66.67
Hüseyn Sadıxov	33.33	33.33
Cəmi	100.00	100.00

“Level Leasing” ASC

3 iyun 2025-ci il tarixində Cəmiyyət “Level Leasing” ASC-nin (“Assosiasiya edilmiş müəssisə”) 38% iştirak payı əldə etmişdir. Həmin iştirak payı assosiasiya edilmiş müəssisəyə investisiya kimi uçota alınır.

Assosiasiya edilmiş müəssisə 22 may 2023-cü il tarixində Azərbaycan Respublikasında təsis edilmişdir. Asılı müəssisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır.

Assosiasiya edilmiş müəssisə Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir. Assosiasiya edilmiş müəssisənin qeydiyyatdan keçmiş hüquqi və əsas fəaliyyət ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, İlqar Mirzəyev küçəsi 46-dır.

Assosiasiya edilmiş müəssisənin əsas fəaliyyəti müxtəlif növ lizinq əməliyyatları, o cümlədən daşınmaz əmlakın uzunmüddətli icarəsi, avtomobil lizinqi və sairədən ibarətdir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Assosiasiya edilmiş müəssisənin 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə işçilərinin sayı müvafiq olaraq 16 və 18 nəfər olmuşdur.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə assosiasiya edilmiş müəssisənin mülkiyyət strukturu aşağıdakı kimi olmuşdur:

Səhmdarlar	31 dekabr 2025-ci il %	31 dekabr 2024-cü il %
Mənzər Qarayeva	52.00	52.00
"Hermes Finance" ASC	38.00	-
Rəqsanə Məmmədova	10.00	10.00
Elmira Rzayeva	-	19.00
Solmaz Quliyeva	-	19.00
Cəmi	100.00	100.00

Qrupun əməliyyat mühiti

Qrup öz əməliyyatlarını Azərbaycan Respublikasında həyata keçirir. Qrup Azərbaycanın inkişaf etməkdə olan bazar xüsusiyyətlərini əks etdirən iqtisadi və maliyyə bazarları ilə qarşılıqlı fəaliyyət göstərir. Hüquqi, vergi və tənzimləyici strukturlar daimi inkişafda olmasına baxmayaraq, mütəmadi olaraq yeni şərtlərə və dəyişikliklərə məruz qalır, bu isə öz növbəsində digər hüquqi və maliyyə çətinlikləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin üzləşdiyi problemləri daha da gücləndirir.

Təchizat zəncirlərindəki əvvəlki pozulmalar, Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişə fonunda yaranan geosiyasi gərginliklər və global tələbat strukturundakı dəyişikliklərdən sonra global iqtisadiyyat 2025-ci il ərzində uyğunlaşma prosesini davam etdirmişdir. Əmtəə qiymətlərinin geosiyasi hadisələrə və global ticarət axınlarındakı dəyişikliklərə həssas qalmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə inflyasiya təzyiqləri zəifləmişdir.

2025-ci il ərzində hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, sabit məzənnə rejimi və kifayət qədər xarici valyuta ehtiyatlarının mövcudluğu fonunda Azərbaycan iqtisadiyyatı ümumi makroiqtisadi sabitliyi qoruyub saxlamışdır.

İlkin məlumatlara əsasən, 2025-ci ildə Azərbaycanda ÜDM 2024-cü il ilə müqayisədə 1.4% artaraq 129.1 milyard AZN-ə (75.9 milyard ABŞ dollarına) çatmışdır. Neft və qaz sektorunda yaradılmış əlavə dəyər 1.6% azaldığı halda, qeyri-neft sektorunda yaradılmış əlavə dəyər 2.7% artmışdır.

2025-ci il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 48.9 milyard ABŞ dollarına çatmışdır. Bu məbləğin 24.5 milyard ABŞ dolları ixrac olunan malların, 24.38 milyard ABŞ dolları isə idxal olunan malların payına düşərək, 0.12 milyard ABŞ dolları məbləğində müsbət ticarət saldosu formalaşmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) məlumatına əsasən 2025-ci ilin yanvar-dekabr ayları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 105.6% təşkil etmişdir. ARMB monetar siyasətinin idarə edilməsi və Azərbaycan manatının sabitliyinin təmin edilməsi məqsədilə fəaliyyətini davam etdirmişdir. Global inflyasiya tendensiyalarına uyğun olaraq uçot dərəcəsi tənzimlənmiş və 31 dekabr 2025-ci il tarixinə yenidən maliyyələşdirmə dərəcəsi 6.75% müəyyən edilmişdir (31 dekabr 2024-cü il: 7.25%).

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə Azərbaycanın strateji xarici valyuta ehtiyatları, 31 dekabr 2024-cü il tarixinə 71 milyard ABŞ dolları ilə müqayisədə 83.5 milyard ABŞ dolları təşkil edərək Azərbaycan manatının sabitliyi və bütövlükdə makroiqtisadi dayanıqlılığı dəstəkləyən əhəmiyyətli artımı əks etdirmişdir.

2024-cü il üzrə 19,899 min olan aktiv plastik kartların sayı ilə müqayisədə, 2025-ci ilin dekabr ayının sonuna qədər aktiv plastik kartların sayı 21,980 min ədəd olmaqla tarixən ən yüksək səviyyəyə yüksəlmişdir.

"Fitch" reyting agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta kredit reytingini "BBB-" səviyyəsində, 2025-ci il üzrə sabit proqnozla qiymətləndirmişdir. Bu qiymətləndirmə maliyyə göstəriciləri, güclü xarici balans mövqeyi və əhəmiyyətli dövlət aktivlərini əks etdirir.

Azərbaycan Respublikasının gələcək iqtisadi inkişafı vergi, hüquqi, qanunverici və siyasi sahədə irəliləyişlər ilə yanaşı, hökumət tərəfindən həyata keçirilən iqtisadi, maliyyə və monetar tədbirlərdən də asılıdır. Rəhbərlik iqtisadi mühitdə baş verən hadisələrin Qrupun əməliyyatlarına təsirini və nəticə etibarilə bunun Qrupun maliyyə vəziyyətinə necə təsir edəcəyini proqnozlaşdırmaqla bilmir.

2. ƏHƏMİYYƏTLİ UÇOT PRİNSİPLƏRİNƏ DAİR MƏLUMAT

Uyğunluq bəyanatı

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları Qrupun fasiləsizlik prinsipi əsasında yaxın gələcəkdə işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik hesab edir ki, Qrup yaxın gələcəkdə fəaliyyətini davam etdirəcək və Qrupun likvidasiyasına nə istək, nə də ehtiyac olacaq, eləcə də fəaliyyəti dayandırmaq və ya Azərbaycan Respublikasının qanunları və ya normativ aktları əsasında kreditordardan qorunmaq üçün müdafiə axtarmaq üzrə nə niyyət, nə də zərurət mövcuddur. Buna görə, aktivlər və öhdəliklər adi fəaliyyətin gedişində Qrupun aktivləri reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik olması fərziyyəsi ilə hesabatlarda əks etdirilmişdir.

Bəzi maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Qrupun fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələbləri və nəzərə alınmalı olan müəyyən məsələləri və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Fasiləsizlik prinsipi üzrə təxminlərə dair rəhbərliyin qiymətləndirməsinə müəyyən vaxt çərçivəsində mahiyyəti üzrə qeyri-müəyyən hadisə və şərtlərin gələcək nəticələri haqqında fikir bildirilməsi daxildir.

Təqdimatın əsasları

Konsolidə edilmiş maliyyə hesabatları tarixi dəyər prinsipi əsasında hazırlanmışdır.

Qrupun əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan və Qrupla bağlı baş verən əksər hadisələrin və vəziyyətlərin iqtisadi mahiyyətini əks etdirən Azərbaycan manatıdır (AZN).

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Azərbaycan manatı (AZN) həmçinin hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının məqsədləri üçün təqdimat valyutasıdır.

Konsolidasiyanın əsasları

Konsolidə edilmiş maliyyə hesabatları Cəmiyyət və onun törəmə müəssisəsinin (birlikdə “Qrup”) maliyyə hesabatları daxildir.

Nəzarət, Qrup fəaliyyətindən fayda əldə etmək üçün müəssisənin maliyyə və əməliyyat siyasətini idarə etmək səlahiyyətinə malik olduğu zaman əldə edilir.

İl ərzində əldə edilmiş və ya silinmiş törəmə müəssisə aktivləri, öhdəlikləri, gəlir və xərcləri Qrupun törəmə müəssisə üzərində nəzarəti əldə etdiyi tarixdən başlayaraq və həmin nəzarətin başa çatdığı tarixə qədər konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir hesabatlarına daxil edilir.

Zəruri olduğu halda, törəmə müəssisənin uçot siyasətlərinin Qrupun uçot siyasətinə uyğun olması üçün törəmə müəssisənin konsolidə edilmiş maliyyə hesabatlarına düzəlişlər edilir.

Bütün qrupdaxili əməliyyatlar, qalıqlar, gəlir və xərclər konsolidasiya zamanı silinir. Qrupa daxil edilmiş bütün törəmə müəssisələrin qalıqları və əməliyyatları konsolidə edilmiş maliyyə hesabatı çərçivəsində 100% konsolidə edilmişdir.

Törəmə müəssisələrə investisiya qoyuluşu

Törəmə müəssisələr aşağıdakı hallarda Qrup tərəfindən nəzarət olunan investisiya qoyulmuş, o cümlədən strukturlaşdırılmış müəssisələr hesab olunur: Qrup (i) investisiya qoyulmuş müəssisənin gəlirinə əhəmiyyətli dərəcədə təsir edəcək müvafiq fəaliyyətlərini idarə etmək səlahiyyətinə malikdirsə, (ii) investisiya qoyulmuş müəssisə üzrə dəyişkən gəlirlərə məruz qalır və ya dəyişkən gəlirlər üzrə hüquqa malikdirsə və (iii) investisiya qoyulmuş müəssisədən gəlir məbləğinə təsir etmək üçün investisiya qoyulmuş müəssisə üzərindəki səlahiyyətindən istifadə etmək imkanına malikdirsə. Əhəmiyyətli hüquqların mövcudluğu və təsiri, o cümlədən potensial səsvermə hüquqları Qrupun digər müəssisə üzərində səlahiyyətinin olub-olmadığını qiymətləndirərkən nəzərə alınır. Hüququn əhəmiyyətli hesab olunması üçün, hüquq sahibi investisiya qoyulmuş müəssisənin müvafiq fəaliyyətinin istiqamətləndirilməsi ilə bağlı qərar qəbul edilərkən həmin hüquqdan praktik istifadə imkanına malik olmalıdır. Qrup, hətta investisiya qoyulmuş müəssisənin səsvermə hüquqlarının əksəriyyətinə malik olmadığı hallarda belə, həmin müəssisə üzərində nəzarətə malik ola bilər.

Bu halda, Qrup özünəməxsus səsvermə hüquqlarını digər səs hüquqları sahibləri ilə müqayisə edərək, investisiya qoyulan müəssisə üzərində de-fakto səlahiyyətinin olub-olmamasını müəyyən edir. İnvestisiya qoyulan müəssisənin fəaliyyətlərində əsaslı dəyişikliklər ilə əlaqədar olan və ya yalnız müstəsna hallarda tətbiq olunan digər sərmayədarların müdafiə xarakterli hüquqları Qrupun investisiya qoyulan müəssisə üzərinə idarəçiliyinin qarşısını almır. Törəmə müəssisələrə nəzarət Qrupa ötürüldüyü tarixdən (alış tarixi) etibarən konsolidasiya olunur və nəzarət dayandırıldığı tarixdən etibarən konsolidasiyadan çıxarılır.

Törəmə müəssisələrin əldə edilməsi zamanı alış metodu tətbiq olunur (ümumi nəzarət altında olan tərəflərdən əldə edilənlər istisna olmaqla). Müəssisələrin birləşməsi nəticəsində əldə edilmiş müəyyən edilə bilən aktivlər, öhdəliklər və şərti öhdəliklər qeyri-nəzarət payının mövcudluğundan asılı olmayaraq, alış tarixində ədalətli dəyərlərində tanınır.

Qrup, qeyri-nəzarət payını, yəni mülkiyyət payını təmsil edən və ləğv edildiyi halda sahibinə xalis aktivlərin mütənasib payına hüquq verən qeyri-nəzarət payını, hər bir əməliyyat üzrə ayrıca olaraq, əldə edilən müəssisənin xalis aktivlərində qeyri-nəzarət payına uyğun olaraq ölçür.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Əldə edilən müəssisə üzrə ödənilmiş məbləğə alış ilə əlaqədar məsləhət xidmətləri, hüquqi, qiymətləndirmə və bənzər peşəkar xidmətlər üzrə xərclər istisna olmaqla, satılmış aktivlərin, buraxılmış kapital alətləri və yaranmış və ya qəbul edilmiş öhdəliklərin ədalətli dəyəri, o cümlədən şərti ödəniş müqavilələri üzrə aktiv və ya öhdəliklərin ədalətli dəyəri daxildir. Müəssisənin alış və kapital alətlərinin buraxılması səbəbindən yaranan xərclər kapitaldan çıxılır, müəssisələrin birləşməsinin bir hissəsi olaraq borcun buraxılması ilə əlaqədar yaranan xərclər borcun balans dəyərindən çıxılır və alış ilə əlaqədar bütün digər əməliyyat xərcləri xərcə silinir.

Qrup şirkətləri arasında şirkətdaxili əməliyyatlar, qalıqlar və əməliyyatlar üzrə reallaşdırılmamış gəlirlər silinir; xərclərin bərpa oluna bilməməsi halları istisna olmaqla, reallaşdırılmamış zərərlər də həmçinin silinir. Cəmiyyət və törəmə müəssisələri Qrupun siyasətlərinə uyğun vahid uçot siyasətlərindən istifadə edir.

Qeyri-nəzarət payı, törəmə müəssisənin xalis nəticələri və xalis aktivlərinin Qrupa birbaşa və ya dolaylı şəkildə məxsus olmayan hissəsidir və Qrupun kapitalının ayrıca komponentini təşkil edir.

Qrup qeyri-nəzarət payının sahibləri ilə əməliyyatlar üzrə iqtisadi müəssisə modelini tətbiq edir. Müəssisənin alış üzrə məbləğ və qeyri-nəzarət payının balans dəyəri arasında istənilən fərq birbaşa olaraq kapitalda kapital əməliyyatları olaraq tanınır. Qrup satış məbləği və satılmış qeyri-nəzarət payının balans dəyəri arasında fərqi konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabatda tanıyır.

Asılı müəssisələrə investisiya qoyuluşu

Asılı müəssisələr, Qrupun adətən səsvermə hüquqlarının 20%-dən 50%-ə qədərində malik olduğu və ya başqa formada əhəmiyyətli təsir göstərə bildiyi, lakin nəzarət və ya bircə nəzarət imkanına sahib olmadığı müəssisələrdir. Asılı müəssisələrə investisiyalar kapital metodu ilə uçota alınır və ilkin olaraq qudvil daxil olmaqla maya dəyəri ilə tanınır. Daha sonra bu investisiyaların balans dəyərində baş verən dəyişikliklər, Qrupun həmin asılı müəssisənin xalis aktivlərindəki payında alışdan sonrakı dəyişiklikləri əks etdirir. Asılı müəssisələrdən alınmış dividendlər asılı müəssisələrə qoyulmuş investisiyanın balans dəyərini azaldır. Qrupun asılı müəssisə üzrə xalis aktivlərinin payında satınalmadan sonra baş verən digər dəyişikliklər aşağıdakı qaydada qeydə alınır: Qrupun asılı müəssisə üzrə mənfəət və ya zərər üzrə payları ilə üzrə asılı müəssisənin konsolidə edilmiş mənfəət və ya zərər hesabında, Qrupun digər məcmu gəlirdə olan payı isə konsolidə edilmiş digər məcmu gəlir hesabında tanınır və ayrı təqdim edilir; Qrupun asılı müəssisənin xalis aktivlərinin balans dəyərində olan payında bütün digər dəyişikliklər asılı müəssisənin nəticələri daxilində konsolidə edilmiş mənfəət və ya zərər hesabında tanınır.

Bununla bərabər, Qrupun assosiasiya olunmuş müəssisənin zərərlərindəki payı assosiasiya olunmuş müəssisənin payına bərabər və ya bu paydan artıq olursa, Qrup assosiasiya olunmuş müəssisəyə və ya onun adından ödənişlər aparmalı olduğu hallar istisna olmaqla, gələcək zərərləri tanımır.

Qrup ilə onun asılı müəssisələri arasında aparılmış əməliyyatlar üzrə reallaşdırılmamış gəlirlər, Qrupun həmin asılı müəssisədəki iştirak payı həddində silinir, reallaşdırılmamış zərərlər isə əgər ötürülmüş aktivin dəyərsizləşməsi ilə bağlı sübut yoxdursa, eyni şəkildə silinir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Törəmə müəssisə, asılı müəssisələr və ya birgə müəssisələrin satılması

Qrupun müəssisə üzərində nəzarəti və ya əhəmiyyətli təsiri başa çatdıqda, saxlanılmış iştirak payı onun ədalətli dəyərində yenidən ölçülür və balans dəyərindəki dəyişiklik konsolidə edilmiş mənfəət və zərər hesabatında tanınır. Ədalətli dəyər, həmin iştirak payının bundan sonrakı uçuşu məqsədləri üçün (asılı müəssisə, birgə müəssisə və ya maliyyə aktivinə aid olaraq) ilkin balans dəyəri kimi qəbul edilir. Bundan əlavə, müəssisənin konsolidə edilmiş digər məcmu gəlir haqqında hesabatında daha əvvəl tanınmış istənilən məbləğlər Qrupun birbaşa əlaqədar aktiv və ya öhdəliklərinin satışı olaraq tanınır. Bu o deməkdir ki, konsolidə edilmiş digər məcmu gəlirdə daha əvvəl tanınan məbləğlər konsolidə edilmiş mənfəət və ya zərərə köçürülə bilər.

Asılı müəssisə üzrə mülkiyyət payı azalmış, lakin əhəmiyyət təsir davam edirsə, daha əvvəl konsolidə edilmiş digər məcmu gəlirdə əvvəlcədən tanınmış məbləğlərin mütənasib payı müvafiq olduğu halda, konsolidə edilmiş mənfəət və ya zərərə yenidən təsnifləşdirilir.

Cari və uzunmüddətli təsnifləşdirmələr

Qrup aktiv və öhdəlikləri cari/uzunmüddətli təsnifləşdirmələr əsasında konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatda təqdim edir.

Aktiv aşağıdakı hallarda cari aktiv sayılır:

- Adi əməliyyat dövründə satılması və ya istehlak edilməsi nəzərdə tutulduqda və ya satılması ehtimal edildikdə;
- İlkin olaraq satış məqsədilə saxlanıldıqda;
- Hesabat tarixindən sonrakı on iki ay ərzində satılması ehtimal edildikdə; və ya
- Hesabat tarixindən ən azı on iki ay sonra öhdəliyin ödənilməsi üçün mübadilə edilməsi və ya istifadə edilməsi üçün məhdudlaşdırılması halları istisna olmaqla, pul vəsaitləri və onların ekvivalentləri formasında olduqda.

Digər bütün aktivlər uzunmüddətli aktivlər sayılır.

Öhdəlik aşağıdakı hallarda cari öhdəlik sayılır:

- Adi əməliyyat dövrü ərzində ödənilməsi gözlənildikdə;
- İlkin olaraq ticarət məqsədilə saxlanıldıqda;
- Hesabat tarixindən sonrakı on iki ay ərzində ödənilməsi ehtimal edildikdə; və ya
- Hesabat dövründən sonra ən azı on iki ay müddətində öhdəliyin ödənilməsinə təxirə salmaq üzrə qeyd-şərtsiz hüquqa malik olmadıqda.

Qrup bütün digər öhdəlikləri uzunmüddətli öhdəliklər olaraq təsnif edir.

Maliyyə alətləri

Maliyyə alətləri və maliyyə öhdəlikləri Qrup alətin müqavilə üzrə şərtlərinə tərəf olduqda Qrupun konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatında tanınır. Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərle ölçülür.

İlkin tanınma zamanı, maliyyə aktivləri və öhdəliklərinin satın alınması və ya yerləşdirilməsi ilə bağlı bütün birbaşa əməliyyat xərcləri (mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə tanınan maliyyə aktiv və öhdəlikləri istisna olmaqla) müvafiq olaraq maliyyə aktivinin ədalətli dəyərindən azaldılır və ya maliyyə öhdəliyinin ədalətli dəyərinə əlavə edilir. Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə tanınan maliyyə aktiv və öhdəliklərinin satın alınması və ya yerləşdirilməsi ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal mənfəət və ya zərər hesablarında tanınır.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Maliyyə aktivləri

Maliyyə aktivlərinin müntəzəm şəkildə satın alınması və ya satılması alqı-satqı tarixi əsasında tanınır və ya xitam verilir. Bütün tanınmış maliyyə aktivləri sonradan, maliyyə aktivlərinin təsnifatına əsasən, amortizasiya edilmiş dəyərdə və ya ədalətli dəyərdə bütünlüklə ölçülür.

Maliyyə aktivlərinin təsnifatı

Aşağıdakı şərtlərə cavab verən borc alətləri sonradan amortizasiya olunmuş dəyərlə ölçülür:

- Maliyyə aktivləri müqavilə üzrə pul vəsaitləri axınıni toplamaq üçün maliyyə aktivlərini saxlamaq məqsədi daşıyan biznes modeli daxilində saxlanılır; və
- Maliyyə aktivləri üzrə müqavilə şərtləri müəyyən edilmiş tarixlərdə əsas pul vəsaitlərinin və ödənilməmiş əsas məbləğ üzrə faizlərin ödənilməsinə nəzərdə tutulan pul vəsaitlərinin yaranmasına səbəb olur.

Aşağıdakı şərtlərə cavab verən borc alətləri sonradan mənfəət və ya zərər və digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə ölçülür (DMGVƏD):

- Maliyyə aktivləri müqavilə şərtlərinə uyğun olaraq pul vəsaitləri axınının yığılması və maliyyə aktivlərinin satışı məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- Maliyyə aktivləri üzrə müqavilə şərtləri müəyyən edilmiş tarixlərdə əsas pul vəsaitlərinin və ödənilməmiş əsas məbləğ üzrə faizlərin ödənilməsinə nəzərdə tutulan pul vəsaitlərinin yaranmasına səbəb olur.

Adətən bütün digər maliyyə aktivləri sonradan mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə ölçülür (MZVƏD).

Yuxarıda göstərilənlərə baxmayaraq, Qrup maliyyə aktivinin ilkin tanınmasında aşağıdakı qəti seçimi/təyinatı həyata keçirə bilər:

- Müəyyən meyarlar qarşılandığında Qrup, kapital investisiyası üzrə müvafiq ədalətli dəyərdə sonrakı dəyişikliklərin digər məcmu gəlirdə təqdimatı üçün qəti tədbirlər həyata keçirə bilər; və
- Qrup, uçot sistemində uyğunsuzluğu əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə, amortizasiya edilmiş maya dəyərində və ya DMGVƏD ölçülmə meyarlarına cavab verən borc investisiyasını əks keçid etməmək şərtlə MZVƏD edə bilər.

Amortizasiya olunmuş dəyər və effektiv faiz dərəcəsi metodu

Effektiv faiz dərəcəsi metodu borc alətinin amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəlirinin müvafiq dövr üzrə bölgü üsuludur. Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşməyə məruz qalmış maliyyə aktivlərindən (yəni ilkin tanınma zamanı dəyərsizləşmiş aktivlər) başqa maliyyə aktivləri üzrə effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri istisna olmaqla borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət ərzində hesablanmış gələcək nağd pul daxilolmalarını (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən ödənilmiş, yaxud alınmış bütün haqlar, ödənişlər, əməliyyat xərcləri və ya mükafatlar) ilkin tanınma anında xalis qalıq məbləğinədək diskontlaşdıraraq dəqiq dərəcədir.

Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşməyə məruz qalmış maliyyə aktivləri üçün, kreditlə tənzimlənən effektiv faiz dərəcəsi, gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini, ehtimal olunan kredit zərərləri daxil olmaqla, ilkin tanınma zamanı borc alətinin amortizasiya olunmuş dəyərinə diskontlaşdırılmaqla hesablanır.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Maliyyə aktivinin amortizasiya olunmuş dəyəri, ilkin tanımada maliyyə aktivinin əsas ödəniş çıxılmaqla, hər hansı zərər üzrə düzəliş edilməklə həmin ilkin dəyər ilə ümumi dəyər arasındakı fərq üzrə effektiv faiz dərəcəsini istifadə etməklə məcmu amortizasiya əlavə olunmaqla, maliyyə aktivinin ölçüldüyü dəyərdir. Maliyyə aktivinin ümumi balans dəyəri hər hansı bir zərər öhdəliyinə düzəliş edilməzdən əvvəl maliyyə aktivinin amortizasiya olunmuş dəyəri hesab olunur.

Faiz gəliri, daha sonra amortizasiya edilmiş dəyərə və DMGVƏD ilə qiymətləndirilən borc alətlərinin effektiv faiz metodundan istifadə edilməklə tanınır. Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri istisna olmaqla, maliyyə aktivləri üçün, faiz gəliri sonradan kredit zərərinə məruz qalmış maliyyə aktivləri istisna olmaqla, maliyyə aktivinin ümumi balans dəyərinə effektiv faiz dərəcəsini tətbiq etməklə hesablanır. Sonradan kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün faiz gəliri maliyyə aktivinin amortizasiya olunmuş dəyərinə effektiv faiz dərəcəsini tətbiq etməklə tanınır. Növbəti hesabat dövrləri ərzində kredit üzrə dəyərsizləşmiş maliyyə alətləri üzrə kredit riski maliyyə aktivinin kredit üzrə dəyərsizləşməsinə şərait yaratmayacaq dərəcədə artarsa, faiz gəliri maliyyə aktivinin ümumi balans dəyərinə effektiv faiz dərəcəsi tətbiq etməklə tanınır.

Qrupun maliyyə aktivlərinin əksəriyyəti, daha sonra amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə aktivləri kimi təsnif edilmişdir. Qrupun maliyyə öhdəlikləri daha sonra amortizasiya olunmuş dəyərlə ölçülmüş maliyyə öhdəlikləri kimi təsnif edilmişdir. Qrup, mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə ölçülmüş hər hansı maliyyə öhdəliyinin təsnifatını seçmir.

Maliyyə aktivlərinin dəyərsizləşməsi

Qrup ehtimal olunan kredit zərərləri modelini amortizasiya olunmuş dəyərə ölçülən və ya digər məcmu gəlir vasitəsilə ədalətli dəyərə tanınan maliyyə aktivlərinə tətbiq edir.

Maliyyə aktivini üzrə kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artdığı təqdirdə, maliyyə aktivini üçün ehtimal olunan kredit zərərləri üzrə ehtiyat, ömürlük ehtimal olunan kredit zərərlərinə bərabər məbləğdə ölçülür.

Əgər hesabat tarixinə maliyyə aktivini üzrə kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artmayıbsa, həmin maliyyə aktivini üçün ehtimal olunan kredit zərərləri üzrə ehtiyat (sadələşdirilmiş yanaşmanın tətbiq olunduğu debitor borcları istisna olmaqla) 12 aylıq ehtimal olunan kredit zərəri dəyərinə ölçülür. Debitor borcları və digər alınacaq vəsaitlər üzrə əhəmiyyətli maliyyələşdirmə elementinin mövcud olub-olmamasından asılı olmayaraq, ömürlük ehtimal olunan kredit zərərləri əsasında ölçmələr tətbiq olunur.

Maliyyə aktivlərinin tanınmasının dayandırılması

Qrup maliyyə aktivini müqaviləsi üzrə pul vəsaitlərinin alınması hüququnun başa çatması və ya maliyyə aktivini, eləcə də sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər müəssisəyə ötürülməsi halında maliyyə aktivinin tanınmasına xitam verir.

Maliyyə öhdəlikləri və kapital

Borc və ya kapital kimi təsnifat

Borc və kapital alətləri müqavilələrinin mahiyyəti və maliyyə öhdəliyi və kapital alətinin anlayışları kimi ya maliyyə öhdəlikləri və ya uyğun olaraq kapital kimi təsnif edilir.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Kapital alətləri

Kapital aləti müəssisənin bütün öhdəlikləri çıxıldıqdan sonra qalan aktivlərində hər hansı bir pay əldə etmək hüququ verən istənilən bir müqavilədir. Qrup tərəfindən buraxılan kapital alətləri birbaşa buraxılma xərcləri çıxılmaqla əldə edilən vəsaitlərin cəmi məbləğində tanınır.

Qrupun öz kapital alətlərinin geri alınması birbaşa kapitalda tanınır və çıxılır. Eyni zamanda, Qrupun öz kapital alətlərini alması, satması, buraxması və ya ləğv etməsi üzrə mənfəət və ya zərərdə heç bir gəlir və ya zərər tanınmır.

Maliyyə öhdəlikləri

Bütün maliyyə öhdəlikləri sonradan effektiv faiz dərəcəsi metodundan istifadə etməklə və MZVƏD əsasında tanınmaqla amortizasiya olunmuş dəyərle ölçülür.

Maliyyə öhdəliyi (i) biznesin birləşməsi zamanı alıcının şərti mükafatı olduqda, (ii) ticarət və ya (iii) MZVƏD üçün nəzərdə tutulduğu halda maliyyə öhdəlikləri MZVƏD üzrə təsnif edilir.

(i) Biznesin birləşməsi zamanı alıcının şərti mükafatı olmayan, (ii) ticarət və ya (iii) MZVƏD üzrə təsnif edilməyən maliyyə öhdəlikləri sonradan effektiv faiz dərəcəsi metodundan istifadə edərək amortizasiya olunmuş dəyərdə ölçülür. Effektiv faiz metodu maliyyə aktivləri və ya maliyyə öhdəliyinin, yaxud maliyyə aktivləri və ya öhdəlikləri qrupunun amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəliri, yaxud faiz xərcinin müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur. Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət ərzində hesablanmış gələcək nağd pul daxilolmalarını (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən məntəqələrdə ödənilmiş, yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər mükafat yaxud endirimlər) ilkin tanınma anında xalis balans məbləğinədək dəqiqliklə diskontlaşdırılan dərəcədir.

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması

Qrup maliyyə öhdəliyini (və ya maliyyə öhdəliyinin bir hissəsini) maliyyə vəziyyəti haqqında hesabatlardan yalnız və yalnız bu öhdəlik ləğv edildiyi halda, məsələn müqavilədə göstərilən öhdəlik yerinə yetirildikdə və ya ləğv olunduqda və ya müddəti başa çatdığı zaman çıxarır.

Əhəmiyyətli dərəcədə fərqli şərtlərlə borc alətləri üzrə mövcud debitor və kreditor arasında mübadilə aparılması halları maliyyə öhdəliyinin ləğv edilməsi və yeni maliyyə öhdəliyinin tanınması kimi nəzərə alınır. Eynilə, mövcud maliyyə öhdəliyinin və ya onun bir hissəsinin (debitorun maliyyə çətinlikləri ilə əlaqəli olmasından asılı olmayaraq) şərtlərinin əhəmiyyətli şəkildə dəyişdirilməsi maliyyə öhdəliyinin ləğv edilməsi və yeni maliyyə öhdəliyinin tanınması kimi tanınır.

Yeni yaradılmış maliyyə öhdəliyinin şərtlərinə əsasən, o cümlədən alınmış hər hansı haqlar üzrə nağd ödənilmiş haqlar və ilkin effektiv faiz dərəcəsi ilə diskontlaşdırılmış ödənişlər də daxil olmaqla, pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış hazırkı dəyəri, maliyyə öhdəliyi üzrə qalan pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış hazırkı dəyərindən ən azı 10 faiz fərqləndikdə, yeni müddəaların əhəmiyyətli dərəcədə fərqli olması hesab edilir. Borc alətlərinin mübadiləsi və ya şərtlərin dəyişdirilməsi öhdəliyin ləğvi olaraq nəzərə alınarsa, çəkilmiş xərclər və ya haqlar ləğvetmə üzrə gəlir və ya zərərin bir hissəsi kimi tanınır. Mübadilə və ya dəyişdirmə öhdəliyin ləğvi olaraq nəzərə alınmırsa, hər hansı xərclər və ya haqlar öhdəliyin balans dəyərində düzəliş olaraq tanınır və dəyişdirilmiş öhdəliyin qalan müddəti ərzində amortizasiya olunur.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Maliyyə alətlərinin əvəzləşdirilməsi

Maliyyə aktivləri və öhdəlikləri yalnız və yalnız aktiv və öhdəliklərin əvəzləşdirilməsi üçün müəyyən edilmiş hüquq mövcud olduqda, eləcə də müqavilə üzrə əvəzləşdirməni aparmaq və eyni zamanda aktivin realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda əvəzləşdirilir və xalis məbləğ maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir.

İcarəyə xalis investisiya qoyuluşu

Əgər Qrup, icarə müqaviləsinin şərtləri əsasında icarəyə verən olaraq fəaliyyət göstərsə, mülkiyyət hüququ ilə bağlı bütün risk və faydaları icarəçiyə ötürürsə, icarəyə verilən aktivlər icarələrə xalis investisiya qoyuluşu olaraq təqdim olunur və gələcək icarə ödənişlərinin hazırkı dəyəri ilə uçota alınır. İcarəyə xalis investisiya qoyuluşu başlanğıcda (icarə müddəti başladıqda) müəyyən edilmiş bir diskont dərəcəsi (icarə müqaviləsinin erkən tarixi və icarənin əsas şərtlərinə tərəflərin öhdəlik götürdükləri tarix) istifadə edilərək uçota alınır.

Ümumi alınacaq məbləğ ilə cari dəyər arasındakı fərq qazanılmamış maliyyə gəlirlərini əks etdirir. Bu gəlir icarə müddəti ərzində sabit dövrü gəlirlilik dərəcəsini əks etdirən xalis investisiya metodundan istifadə edərək (vergidən əvvəl) uçota alınır. Artan məsrəflər birbaşa icarə müqaviləsi və razılaşdırılması ilə əlaqələndirilir, maliyyə icarəsi borcunun ilkin ölçülməsinə daxil edilir və icarə müddəti ərzində tanınan gəlir məbləğini azaldır. İcarələrdən maliyyə gəliri konsolidə edilmiş mənfəət və ya zərər daxilində faiz gəliri daxilində uçota alınır.

Müştərilərə verilmiş kreditlər

Müştərilərə verilmiş kreditlər Qrup tərəfindən müştəriyə vəsaitlərin köçürüldüyü və bununla əlaqədar kredit tələbinin yarandığı və ya əldə edildiyi tarixdə uçota alınır. Müştərilərə verilmiş kreditlər ilk olaraq məxsusi birbaşa əməliyyat xərcləri əlavə edilməklə ədalətli dəyərde, daha sonra effektiv faiz üsulu ilə amortizasiya edilmiş dəyərde qiymətləndirilir.

Maliyyə təşkilatlarından alınacaq vəsaitlər

Maliyyə təşkilatlarından alınacaq vəsaitlər banklarda olan məhdudlaşdırılmış pul vəsaitlərini təmsil edir və effektiv faiz metodundan istifadə etməklə amortizasiya edilmiş dəyərde tanınır. Konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatda ayrıca təqdim olunur və pul vəsaitləri və onların ekvivalentlərində tanınmır.

Pul vəsaitləri və onların ekvivalentləri

Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatda yerləşdirilmiş pul vəsaitləri və qısamüddətli depozitlər bankda yerləşdirilən və kassada olan nağd pul vəsaitlərindən və ilkin ödəmə müddəti üç ay və ya daha az olan qısamüddətli depozitlərdən ibarətdir.

Konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədi üçün pul vəsaitləri və onların ekvivalentləri, ödənilməmiş bank overdraftları çıxılmaqla yuxarıda müəyyən edilmiş pul vəsaitləri və onların ekvivalentlərindən ibarətdir.

Ədalətli dəyərin ölçülməsi

Ədalətli dəyər ölçmə tarixində bazar iştirakçıları arasında nizamlı əməliyyatda aktivin satmaq üçün qəbul edilmiş və ya öhdəliyi ötürmək üçün ödəniləcək qiymətdir. Ədalətli dəyərin ölçülməsinə əsasən, aktivin satılması və ya öhdəliyin ötürülməsi üzrə əməliyyat:

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

- aktiv və ya öhdəlik üçün əsas bazar şəraitində; və ya
- əsas bazarın yoxluğu şəraitində aktiv və ya öhdəlik üçün ən əlverişli bazar məkanında baş verir.

Əsas bazar şəraiti və ya ən əlverişli bazar məkanı Qrup tərəfindən ölçədən olmalıdır. Aktiv və ya öhdəliyin ədalətli dəyəri bazar iştirakçılarının öz iqtisadi maraqlarına uyğun hərəkət etdiklərini nəzərə alaraq aktiv və ya öhdəliklərin ədalətli dəyərini müəyyənləşdirərkən bazar iştirakçılarının aktiv və ya öhdəliyin ölçülməsində istifadə etdikləri mülahizələrdən istifadə edilir. Qeyri-maliyyə aktivlərinin ədalətli dəyəri ölçülərkən bazar iştirakçısının aktivin ən çox və ən yaxşı istifadə tətbiqindən yararlanmaqla ondan istifadə etmək və ya başqa bazar iştirakçısına satmaq yolu ilə iqtisadi mənfəəti artırmaq bacarığı nəzərə alınır.

Qrup həmin şəraitdə müvafiq olan və ədalətli dəyərin ölçülməsi üçün mövcud olan məlumatlar üzrə müvafiq müşahidə edilən gəlirlərin istifadəsini artıran və müşahidə edilə bilməyən gəlirlərin istifadəsini azaldan qiymətləndirmə üsullarından istifadə edir.

Ədalətli dəyəri ölçülən və maliyyə hesabatlarında açıqlanmış bütün aktivlər və öhdəliklər aşağıda təsvir edilmiş və bütövlükdə ədalətli dəyərin ölçülməsi üçün mühüm olan ən aşağı səviyyədə məlumatlara əsaslanmış ədalətli dəyər iyerarxiyasında təsnifləşdirilir:

- 1-ci Səviyyə – fəal bazarlarda oxşar aktivlər və öhdəliklər üzrə təyin edilmiş (nizamlanmış) bazar qiymətləri;
- 2-ci Səviyyə – ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli məlumatın birbaşa və ya dolayısı ilə müşahidə edilə biləcəyi qiymətləndirmə üsulları;
- 3-cü Səviyyə – ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli məlumatın müşahidə oluna bilmədiyi qiymətləndirmə üsulları.

Maliyyə hesabatlarında dövrü əsasda tanınmış aktivlər və öhdəliklər üzrə Qrup hər hesabat dövrünün sonunda yenidən təyin edilmiş təsnifatla (bütövlükdə ədalətli dəyərin ölçülməsi üçün zəruri olan ən aşağı səviyyəli məlumata əsaslanmış) iyerarxiyada səviyyələr arasında köçürmələrin olub-olmamasını müəyyən edir.

Vergiqoyma

Mənfəət vergisi cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir. Mənfəət vergisi konsolidə edilmiş mənfəət və ya zərərde tanınır, bu vergi digər məcmu gəlirlərlə və ya bilavasitə kapitalda qeydə alınan əməliyyatlarla bağlı olduqda isə, konsolidə edilmiş digər məcmu gəlirdə və ya bilavasitə kapitalda tanınır.

Cari vergi xərclərinə il üzrə vergilərə əldə olunan gəlir üzrə gözlənilən ödənilməli vergilər və əvvəlki illər üçün ödənilməli vergilərdə hər hansı düzəlişlər daxildir. Həmin xərclər hesabat tarixində qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müəyyənləşdirilir.

Təxirə salınmış mənfəət vergisi maliyyə hesabatlılığı məqsədləri üçün istifadə olunan aktivlərin və öhdəliklərin balans dəyərləri ilə vergiqoyma məqsədləri üçün istifadə olunan məbləğləri arasında olan müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış mənfəət vergisi nə uçot, nə də vergiyə cəlb edilən mənfəət və ya zərərə təsir göstərməyən əməliyyatda aktiv və ya öhdəliklərin ilkin tanınmasından yaranan müvəqqəti fərqlər üçün tanınmır.

Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin ölçülməsi hesabat dövrünün sonunda aktiv və öhdəliklərin balans dəyərini bərpa etmək və ya müəyyənləşdirmək üçün Qrupun gözlədiyi qaydada vergi nəticələrini əks etdirir.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman tətbiq ediləcək gözlənilən vergi dərəcələri əsasında müəyyən olunur.

Təxirə salınmış vergi aktivləri yalnız o zaman uçota alınır ki, istifadə edilməmiş vergi itkilərinin, istifadə edilməmiş vergi güzəştlərinin, müvəqqəti fərqlərin əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun. Təxirə salınmış vergi aktivləri hər hesabat tarixində nəzərdən keçirilir və əlaqəli vergi gəlirləri yaranmadığı təqdirdə müəyyən miqdarda azaldılır; gələcəkdə vergi tutulan mənfəətlər artdıqda, bu azaldılmalar geri qaytarılır.

Cari və təxirə salınmış vergi öhdəliklərini müəyyən etmək üçün Qrup qeyri-müəyyən vergi mövqeyinin təsirini, əlavə vergiləri, peniyaları və ödənilməmiş faizləri nəzərə alır. Qrup bir sıra amillərin qiymətləndirilməsinə, o cümlədən vergi qanunvericiliyinin təfsirinə və əvvəlki təcrübəsinə əsaslanaraq inanır ki, vergi öhdəlikləri üçün hesablaşmalar bütün açıq vergi illərinə görə adekvatdır. Bu qiymətləndirmə ehtimal və fərziyyələrə əsaslanaraq həyata keçirilir və uyğun olaraq gələcək hadisələr haqqında ehtimalları əhatə edə bilər. Qrupun mövcud vergi öhdəliklərinin adekvatlığı ilə bağlı öz mülahizəsini dəyişdirməsinə səbəb olan yeni məlumatlar yarana bilər; vergi öhdəliklərinə edilən bu cür dəyişikliklər həmin qərarın verildiyi dövrdə vergi xərci məbləğinə təsir edə bilər.

Səhmdar kapitalı

Adi səhmlər kapital kimi təsnifləşdirilir. Adi səhmlərin və səhm opsiyonların buraxılmasına bilavasitə aid edilə bilən xərclər vergi qoyma baxımından heç bir nəticə olmadan kapitaldan tutulma kimi uçota alınır. Buraxılmış səhmlər üzrə nominal dəyəri aşan məbləğ, əldə edilmiş vəsaitlərin ədalətli dəyəri ilə səhmlərin nominal dəyəri arasındakı fərq kimi, əlavə ödənilmiş kapitalda tanınır.

Faiz gəliri və xərcinin tanınması

Faiz gəlirləri və xərcləri effektiv faiz dərəcəsi metodundan istifadə edilməklə mənfəət və zərərə tanınır. “Effektiv faiz dərəcəsi” maliyyə alətinin gözlənilən istifadə müddəti boyu gələcək pul ödənişləri və daxilolmaları dəqiq olaraq:

- maliyyə aktivinin ümumi balans dəyərində; və ya
- maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyərində diskontlaşdırılan dərəcədir.

Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin “amortizasiya edilmiş dəyəri” maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınmada uçotu əsas ödənişləri çıxmaqla, ilkin məbləğ və ödəniş məbləği arasında hər hansı fərqi effektiv faiz metodundan istifadə etməklə, xalis amortizasiyanı daxil etməklə və ya çıxmaqla və maliyyə aktivləri üçün hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırmaqla hesablanan məbləğdir.

Amortizasiya dəyərində hesablanan “maliyyə aktivinin ümumi balans dəyəri” maliyyə aktivinin hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırılmazdan əvvəl amortizasiya edilmiş dəyəridir.

Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş aktivlər istisna olmaqla, digər maliyyə alətləri üçün effektiv faiz dərəcəsinə hesablayarkən Qrup gələcək pul vəsaitlərini maliyyə alətlərinin bütün müqavilə şərtlərini nəzərə almaqla, lakin kredit zərərlərini nəzərə almadan qiymətləndirir. Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün kredit üzrə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri daxil olmaqla gələcək pul vəsaitlərindən istifadə edilməklə hesablanır.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan əməliyyat xərcləri və ödənilmiş və ya alınmış haqlar və bəndlər daxildir. Əməliyyat xərclərinə maliyyə aktivləri və ya maliyyə öhdəliyinin alınmasına və ya verilməsinə bilavasitə tətbiq edilə bilən məxsusi xərclər daxildir.

Faiz gəlirləri və xərclərinin hesablanması

Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin effektiv faiz dərəcəsi maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınması zamanı hesablanır. Faiz gəlirləri və ya xərclərinin hesablanması zamanı effektiv faiz dərəcəsi aktivin (aktiv kredit üzrə dəyərsizləşmədikdə) ümumi balans dəyərində və ya öhdəliyin amortizasiya edilmiş dəyərində tətbiq edilir. Effektiv faiz dərəcəsi faizin bazar dərəcələrində yerdəyişmələri əks etdirməsi üçün dəyişən dərəcəli alətlərin pul hərəkətinin dövrü olaraq təkrar qiymətləndirilməsinin nəticəsi olaraq yenilənir.

Effektiv faiz dərəcəsi, hədə düzəlişlərinin amortizasiyası başlandığı tarixdə ədalətli dəyər üzrə hədə düzəlişlərində dəyişikliklərlə bağlı yenidən təhlil olunur.

Lakin ilkin tanınmadan sonra kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üzrə faiz gəlirləri isə effektiv faiz dərəcəsinə maliyyə aktivinin amortizasiya edilmiş dəyərində tətbiq etməklə hesablanır. Aktiv artıq kredit üzrə dəyərsizləşmiş olmadıqda faiz gəlirlərinin hesablanması yenə də ümumi balans dəyəri üzərindən hesablanır.

Təqdimat

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan effektiv faiz metodundan istifadə etməklə hesablanan faiz gəlirlərinə aşağıdakılar daxildir:

- amortizasiya edilmiş dəyərdə hesablanan maliyyə aktivləri üzrə faizlər.

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan faiz xərclərinə aşağıdakılar daxildir:

- amortizasiya olunmuş dəyərdə hesablanan maliyyə öhdəlikləri üzrə faizlər.

Haqq və komissiya gəliri və xərci

Maliyyə aktivləri və ya maliyyə öhdəliyi üzrə effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan haqq və komissiya gəlirləri və xərcləri effektiv faiz dərəcəsinə daxil edilir.

Kreditlə əlaqəli haqlar, kredit xidməti haqları və kredit gəlirliliyinin ayrılmaz tərkib hissəsi sayılan digər haqlar müvafiq əməliyyat xərcləri ilə birlikdə effektiv faiz üsulundan istifadə etməklə maliyyə alətinin proqnoz edilən müddəti boyu faiz gəlirlərinə köçürülür və amortizasiya edilir.

Mühasibat xidməti haqları, investisiya idarəçiliyi haqları, satış komissiyası, yerləşdirmə haqları və sindikasiya haqları daxil olmaqla, digər haqq və komissiya gəlirləri müvafiq xidmətlər göstərildikcə tanınır. Kredit öhdəliyi üzrə kredit vəsaitlərinin istifadəsi gözlənilmədiyi halda kredit öhdəliyi üzrə əlaqədar haqlar öhdəlik dövrü boyu düz xətt metodu əsasında tanınır.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Əmlak və avadanlıqlar

Əmlak və avadanlıqlar tələb olunduğu hallarda toplanmış amortizasiya və ehtiyatlar üzrə ayırmalar çıxılmaqla faktiki dəyər əsasında uçota alınır.

Əsas istismar və ya təmir xərcləri əvəzləşdirilən aktiv və ya aktivin hissələri, yoxlama xərcləri və əsaslı təmir xərclərindən ibarətdir. Aktiv və ya aktivin bir hissəsi ayrıca olaraq amortizasiya olunduqda və cari olaraq silindikdə və ya əvəzləşdirildikdə və həmin aktivlə bağlı gələcək iqtisadi gəlirlərin Qrupa axını ehtimal olunduqda, xərclər kapitallaşdırılır. Aktivin hissəsi bir component olaraq ayrıca nəzərə alınmadıqda, əvəzləşdirmə dəyəri dərhal silinən əvəzləşdirilən aktivlərin qalıq dəyərini qiymətləndirmək üçün istifadə olunur. Əsas saxlama proqramları ilə bağlı təftiş xərcləri kapitallaşdırılır və növbəti yoxlama dövrü ərzində amortizasiya olunur.

Gələcəkdə iqtisadi fayda gətirməyən bütün əmlak və avadanlıqlar dərhal konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda xərc olaraq tanınır.

Köhnəlmə

Torpaq amortizasiya olunmur. Amortizasiya müvafiq aktivlərin aşağıda göstərilən amortizasiya dərəcələrinə uyğun olaraq onların təxmini faydalı istifadə müddəti ərzində azalan qalıq metoduna əsasən hesablanır:

Nəqliyyat vasitələri	25%
Mebel və avadanlıq	20%
Kompüter və rabitə avadanlığı	20%
İstifadə hüququ olan aktivlər	icarə müddətindən asılıdır

Aktiv faydalı istifadə müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldıqdan sonra Qrup tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbləğ aktivin qalıq dəyəridir. Qrup aktivdən istifadə müddətinin sonunadək istifadə etməyi planlaşdırdığı halda, aktivin qalıq dəyəri sıfıra bərabər olur. Aktivlərin qalıq dəyəri və faydalı istifadə müddəti hər bir hesabat dövrünün sonunda nəzərdən keçirilir və lazım olduqda dəyişdirilir.

Əmlak və avadanlıqların faydalı istifadə müddəti

Qrupun mülkiyyətində olan əmlak və avadanlıqlar Qrupun rəhbərliyinin həmin aktivlərlə bağlı biznes planları və əməliyyat hesablamalarına müvafiq olaraq faydalı istismar müddətləri üzrə düz xətt metodundan istifadə edilməklə hesablanır.

Uzunmüddətli aktivlərin təxmin edilən faydalı istismar müddəti və qalıq dəyərinə aktivlər, xidmət texnologiyaları, qanunvericilikdə dəyişikliklər, gözlənilməyən əməliyyat şəraitinin istismar dərəcəsi təsir edir. Qrupun rəhbərliyi vaxtaşırı tətbiq edilən faydalı istismar müddətini nəzərdən keçirir. Bu təhlillər aktivlərin cari texniki vəziyyəti və Qrupa iqtisadi fayda gətirəcəkləri dövr üzrə aparılır.

Yuxarıda göstərilən amillərdən hər hansı biri köhnəlmənin gələcək dərəcələrinə, eləcə də əmlak və avadanlıqların balans və qalıq dəyərinə təsir göstərə bilər.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Əmlak və avadanlıqların dəyərsizləşməsi

Hər bir hesabat dövrünün sonunda Qrup öz maddi və qeyri-maddi aktivlərinin balans dəyərlərini dəyərsizləşmə zərərlerinin baş verməsini təyin etmək məqsədi ilə təhlil edir. Əgər belə hal mövcud olarsa, dəyərsizləşmə zərərinin (əgər varsa) dərəcəsini müəyyən etmək üçün bu aktiv üzrə əldə edilməsi mümkün olan məbləğ təxmin edilir. Fərdi aktiv üzrə əldə edilməsi mümkün olan məbləğin təyin edilməsi mümkün olmadıqda Qrup aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin əldə edilməsi mümkün olan məbləğini təxmin edir.

Aktiv üzrə bərpa oluna bilən məbləğ satış xərcləri və istifadə dəyəri çıxılmaqla ədalətli dəyərdən daha yüksəkdir. İstifadə dəyərinin qiymətləndirilməsində proqnozlaşdırılmış gələcək pul vəsaitlərinin hərəkəti pulun zaman dəyəri və pul vəsaitlərinin gələcək hərəkəti ilə bağlı proqnoza uyğun gəlməyən aktivə xas risklər üzrə cari bazar qiymətləndirmələrini əks etdirən vergidən əvvəlki diskont dərəcəsindən istifadə etməklə pul vəsaitlərinin cari dəyərinə qədər diskontlaşdırılır.

Əgər aktiv (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidi) üzrə bərpa oluna bilən məbləğ aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) balans dəyərindən azdırsa onun balans dəyəri qaytarılması mümkün olan məbləğə qədər azaldılır. Müvafiq aktiv yenidən qiymətləndirilmiş məbləğdə uçota alınmadığı təqdirdə dəyərsizləşmə zərəri dərhal mənfəət və ya zərər hesablarında qeydə alınır və bu halda dəyərsizləşmə zərəri yenidən qiymətləndirmə azalması kimi qiymətləndirilir.

Dəyərsizləşmə zərərlərinə səbəb olan hallar növbəti dövrlərdə aradan qalxdıqda aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) balans dəyəri əldə edilməsi mümkün olan məbləğin yenidən təyin edilmiş təxmininə qədər artırılır, amma artırılmış balans dəyəri aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) keçmiş dövrlərdə dəyərsizləşmə zərərlərinin tanınmasından əvvəl mövcud olan balans dəyərindən daha çox ola bilməz.

Dəyərsizləşmə zərərlərinin yenidən qiymətləndirmə nəticəsində yaranmış artım olaraq tanındığı halda müvafiq aktiv yenidən qiymətləndirmə dəyərində qazanılarsa, dəyərsizləşmə zərərlərinin geri qaytarılması dərhal konsolidə edilmiş mənfəət və zərər hesablarında tanınır.

İstifadə hüququ olan aktivlər

Qrup istifadə hüququ olan aktivləri icarənin başlanğıc tarixində tanıyır (əsas aktivin istifadə üçün mövcud olduğu tarix). İstifadə hüququ olan aktivlər yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür və icarə öhdəliklərinin yenidən ölçülməsi üçün tənzimlənir. İstifadə hüququ olan aktivlər dəyərinə tanınmış icarə öhdəliklərinin məbləği və alınmış icarə təşviqləri çıxılmaqla başlama tarixinə qədər və ya daha əvvəl edilmiş icarə ödənişləri daxildir. İstifadə hüququ olan aktivlər ən qısa icarə müddəti ərzində düz xətt metodu əsasında amortizasiya olunur.

İcarəyə götürülmüş aktivin mülkiyyəti icarə müddətinin sonunda Qrupa keçirsə və ya dəyəri bir alış opsiyonunun həyata keçirilməsini əks etdirirsə, amortizasiya aktivin təxmin edilən faydalı istifadə müddəti istifadə olunmaqla hesablanır. İstifadə hüququ olan aktivlər də dəyərsizləşməyə məruz qalır.

İcarə öhdəlikləri

İcarənin başlanğıc tarixində Qrup icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülmüş icarə öhdəliklərini tanıyır. İcarə ödənişlərinə, hər hansı alınacaq güzəştli icarə ödənişləri, indeksdən və ya dərəcədən asılı olan dəyişkən icarə ödənişləri çıxılmaqla qalıq dəyər zamanəti ilə ödənilməsi ehtimal olunan məbləğlər daxil olmaqla sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla) daxildir. İcarə ödənişlərinə həmçinin Qrup tərəfindən həyata keçirilməsinə əsaslı olaraq müəyyən edilmiş satınalma opsiyonunun icra qiyməti və icarə müddəti Qrupun ləğv etmə seçimini həyata keçirdiyini əks etdirirsə, icarəyə xitam verildiyi hallarda tətbiq olunan cərimələrin ödənişləri də daxildir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

İndeksdən və dərəcədən asılı olmayan dəyişkən icarə ödənişləri, ödənişə səbəb olan hadisə və ya şərtin baş verdiyi dövrdə xərc olaraq (mal və material ehtiyatlarının istehsalı üçün çəkilmədiyi təqdirdə) tanınır.

İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarəyə aid olan konkret faiz dərəcəsinin təyin olunması mümkün olmadığı üçün Qrup icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdə mövcud olan əlavə borcun cəlb edilməsi üzrə faiz dərəcəsi istifadə edilir. Müqavilənin qüvvəyə mindiyi tarixdən sonra icarə öhdəliklərinin məbləği faizlərin artmasını əks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin balans dəyəri hər hansı bir modifikasiya və ya icarə müddətində, eləcə də icarə ödənişlərində hər hansı bir dəyişiklik olduqda (bu cür icarə ödənişlərini təyin etmək üçün istifadə olunan indeks və ya faiz dərəcəsiəndəki dəyişiklik nəticəsində gələcək ödənişlərdə dəyişikliklər) və ya əsas aktivin satın alınması üçün hər hansı bir seçimin qiymətləndirilməsi üzrə dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

Borc alınmış vəsaitlər

Borc alınmış vəsaitlər effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərdə uçota alınır.

Nəzərdə tutulan istifadəyə və ya satışa hazır olmaq üçün mütləq vaxt tələb edən aktivin əldə edilməsinə, inşasına və ya istehsalına birbaşa aid olan borc alınmış vəsaitlər üzrə xərclər, aktivin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır. Bütün digər borc alınmış vəsaitlər üzrə xərclər baş verdikləri dövrdə xərclənir.

Borc alınmış vəsaitlər Qrup maliyyə vəsaitlərini borc olaraq götürərkən faiz və digər xərclərdən ibarətdir.

İşçi heyəti üzrə xərclər

Əməkhaqları, məvaciblər, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna və sosial sığorta fondlarına ayırmalar, illik ödənişli məzuniyyətlər və xəstəlik məzuniyyətləri, mükafatlar və qeyri-nağd müavinətləri (məsələn, səhiyyə və uşaq bağçası xidmətləri, qidalanma) Qrupun işçiləri tərəfindən müvafiq xidmətlərin göstərildiyi ildə hesablanır.

Təqaüd və digər müavinətlər üzrə öhdəliklər

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, dövlət təqaüd sistemi işəgötürən tərəfindən cari ödənişlərin işçilərə cari ümumi ödənişlərdə faizlə hesablanmasını təmin edir. Bu xərc müvafiq əməkhaqqının alındığı dövrə aid edilir. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Qrup Azərbaycan Respublikasının dövlət təqaüd sistemi tərəfindən nəzərdə tutulmuş təqaüd proqramından başqa hər hansı digər təqaüd proqramlarında iştirak etmir. Bundan əlavə, Qrupda hesablanması tələb olunan təqaüd müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

Ehtiyatlar

Ehtiyatlar o zaman tanınır ki, Qrupun keçmiş hadisə nəticəsində cari öhdəliyi (hüquqi və ya konstruktiv) olarsa, Qrupdan öhdəliyi yerinə yetirmək tələb oluna bilər və öhdəliyin məbləği barədə etibarlı qiymətləndirmə aparıla bilər.

Ehtiyat kimi tanınan məbləğ hesabat dövrünün sonunda müvafiq risklər və qeyri-müəyyənliklər də nəzərə alınmaqla cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan məbləğin təxmini göstəricisidir.

Ehtiyat cari öhdəliyi yerinə yetirmək üçün təxmin edilən pul vəsaitlərinin hərəkətindən istifadə etməklə qiymətləndirildikdə, onun balans dəyəri həmin pul vəsaitləri hərəkətinin cari dəyəridir (pulun vaxt dəyərinin təsiri əhəmiyyətli olduqda).

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Ehtiyatın qarşılınması üçün tələb edilən iqtisadi faydaların tam və ya qismən üçüncü şəxslərin hesabına geri qaytarılması gözlənilirsə, debitor borc aktiv kimi yalnız o halda tanınır ki, üçüncü tərəfin kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ etibarlı şəkildə hesablana bilər.

Şərti öhdəliklər və aktivlər

Şərti aktivlər konsolidə edilmiş maliyyə hesabatlarında tanınmır, amma belə aktivlərlə bağlı iqtisadi mənfəətlərin alınması ehtimalı olduqda konsolidə edilmiş maliyyə hesabatlarında açıqlamalar verilir.

Şərti öhdəliklər konsolidə edilmiş maliyyə hesabatında tanınmır, amma bu öhdəliklərlə bağlı pul vəsaitlərinin ödənilməsinin ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda açıqlamalarda verilir.

Dividendlər

Dividendlər öhdəlik kimi uçota alınır və hesabat tarixində və ya ondan əvvəl elan edildikləri təqdirdə kapitaldan çıxılır. Dividendlər konsolidə edilmiş maliyyə hesabatları tarixindən əvvəl təklif edildikdə və ya hesabat tarixindən sonra, lakin konsolidə edilmiş maliyyə hesabatları təsdiq edildikdən əvvəl elan edildikdə və ya təklif olunduqları təqdirdə açıqlanır. Qrupun mühasibat uçotu hesabatları mənfəətin bölüşdürülməsi və digər bütçə ayırımları üçün əsas hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, mənfəətin bölüşdürülməsinin əsası cari ilin xalis mənfəətidir.

Xarici valyutanın çevrilməsi

Hazırkı maliyyə hesabatları Qrupun funksional və təqdimat valyutası olan Azərbaycan manatı (AZN) ilə təqdim olunur.

Monetar aktivlər və öhdəliklər ARMB-nin müvafiq hesabat dövrünün sonuna qüvvədə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Qrupun funksional valyutasına çevrilir.

Bu cür əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və monetar aktiv və öhdəliklərin Mərkəzi Bankın ilin sonuna müəyyən etdiyi rəsmi məzənnə ilə Qrupun funksional valyutasına çevrilməsi nəticəsində yaranan gəlir və zərər mənfəət və ya zərərdə (xaric valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər çıxılmaqla gəlir kimi) tanınır. İlin sonuna qüvvədə olan məzənnə ilə çevrilmə ilkin dəyərle qiymətləndirilən qeyri-monetar maddələrə tətbiq edilmir. Xarici valyutada olan və ədalətli dəyərle qiymətləndirilən qeyri-monetar maddələr ədalətli dəyərin müəyyən edildiyi tarixə qüvvədə olan məzənnələrdən istifadə etməklə təqdimat valyutasına çevrilir. Xarici valyutada olan və ədalətli dəyərle qiymətləndirilən qeyri-monetar maddələrə məzənnə dəyişikliklərinin təsiri ədalətli dəyər üzrə mənfəət və ya zərərinin bir hissəsi kimi qeydə alınır.

İl sonunda konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında Qrup tərəfindən istifadə olunan rəsmi valyuta məzənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
1 ABŞ dolları	1.7000	1.7000
1 Avro	2.0022	1.7724

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

3. ƏSAS UÇOT MÜHAKİMƏLƏRİ VƏ FƏRZİYYƏLƏRLƏ BAĞLI ƏSAS QEYRİ-MÜƏYYƏNLİKLƏRİN MƏNBƏLƏRİ

Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması hesabat tarixinə təqdim edilən aktiv və öhdəliklərin məbləğlərinə təsir göstərə biləcək və başa çatmış müddət ərzində gəlir və xərclərin təqdim edilmiş məbləğləri üzrə rəhbərlikdən təxminlərin və mülahizələrin edilməsini tələb edir. Rəhbərlik mütləq olaraq öz təxminlərini və mülahizələrini təhlil edir. Rəhbərlik təxminlərini və mülahizələrini tarixi təcrübəyə və müəyyən şərtlər çərçivəsində məntiqi hesab edilən digər faktlara əsaslandırır. Müxtəlif şəraitlərdə və vəziyyətlərdə faktiki nəticələr bu təxminlərdən fərqlənə bilər. Aşağıda göstərilən təxminlər və mülahizələr Qrupun maliyyə vəziyyətinin təsvir edilməsi üçün zəruri hesab edilir.

Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan ehtimallara aşağıdakılar daxildir:

EOKZ ehtiyatının ölçülməsi

EOKZ-nin ölçülməsi metodologiyasının, modellərin və giriş məlumatlarının müəyyən edilməsini özündə birləşdirən mühüm bir təxmindir. Aşağıdakı komponentlərin kredit zərəri ehtiyatı üzrə əhəmiyyətli təsiri vardır: defoltun müəyyən edilməsi, KRƏA, defolt ehtimalı ("DE"), defolt vəziyyətində riskə məruz qalma ("DVRMQ") və defolt zamanı yaranan zərər ("DZY"), eləcə də makroiqtisadi ssenari modelləri.

Qrup, müntəzəm olaraq, ehtimal olunan kredit zərəri və faktiki zərər arasındakı fərqlərin azaldılması üçün model və giriş məlumatlarını yoxlayır və nəzərdən keçirir.

Kredit Riski üzrə Əhəmiyyətli Artım ("KRƏA")

Kredit riskinin əhəmiyyətli dərəcədə artdığını müəyyənləşdirmək üçün Qrup, hesabat tarixinin sonunda maliyyə alətinin ömürlük müddəti ərzində baş verən defolt riskini ilk dəfə tanınma tarixində mövcud olan risk ilə müqayisə edir. Qiymətləndirmə hesabat dövrünün sonunda kredit riskinin müəyyən bir səviyyəsinə çatmaq üçün deyil, kredit riskinin nisbi artımını təyin etmək məqsədilə nəzərdən keçirilir.

Qrup müştəri portfelinin davranış aspektləri də daxil olmaqla bir sıra amilləri əhatə edən xüsusi say göstərmədən və xərc çəkmədən mövcud olan bütün məqbul və dəstəklənən gələcək məlumatları nəzərə alır. Qrup, kredit riskinin artmasına dair davranış göstəricilərini gecikmə baş verməzdən əvvəl müəyyən edir və müvafiq proqnozlaşdırılan məlumatları kredit riskinin qiymətləndirilməsinə, fərdi alət və ya portfel səviyyəsində, daxil edir.

Törəmə müəssisə üzrə fəaliyyətin fasiləsizliyi ehtimalının qiymətləndirilməsi

31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində Törəmə müəssisə icarə üzrə yeni xalis investisiyalar yaratmamış və onun fəaliyyəti mövcud icarə üzrə xalis investisiyaların yığılması və ödənilməmiş öhdəliklərin yerinə yetirilməsi ilə məhdudlaşmışdır. Rəhbərlik gözləyir ki, qalan icarə portfeli realizə edildikcə Törəmə müəssisənin fəaliyyəti zaman keçdikcə azalmağa davam edəcəkdir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Rəhbərlik bu halların konsolidə edilmiş maliyyə hesabatlarının fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmasının məqsədəuyğunluğuna təsir edib-etmədiyini qiymətləndirərkən əhəmiyyətli mühakimə yürütmüşdür. Bu qiymətləndirməni apararkən rəhbərlik nəzərə almışdır ki, Törəmə müəssisənin fəaliyyəti Qrupun ümumi əməliyyatlarının məhdud bir hissəsini təşkil edir və Törəmə müəssisənin gözlənilən mərhələli fəaliyyətinin dayandırılması Qrupun fəaliyyətini davam etdirmək və öhdəliklərini ödəmə müddəti çatdıqda yerinə yetirmək qabiliyyətinə mənfi təsir göstərmir. Müvafiq olaraq, rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmasının məqsədəuyğun olduğu qənaətinə gəlmişdir.

Asılı müəssisəyə investisiyanın dəyərsizləşməsinin qiymətləndirilməsi

Qrup hər hesabat tarixinə asılı müəssisəyə investisiyasının dəyərsizləşə biləcəyinə dair hər hansı əlamətlərin mövcud olub-olmadığını qiymətləndirərkən əhəmiyyətli mühakimə tətbiq edir. Bu qiymətləndirmə asılı müəssisənin maliyyə nəticələrinin və maliyyə vəziyyətinin, gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinin, biznes perspektivlərinin, bazar şərtlərinin, habelə digər daxili və xarici informasiya mənbələrinin nəzərə alınmasını əhatə edir.

Həyata keçirilmiş qiymətləndirməyə əsasən rəhbərlik 31 dekabr 2025-ci il tarixinə mövcud olmuş dəyərsizləşmə üzrə heç bir göstərici olmadığını bildirmişdir. Nəticə etibarilə, bərpa oluna bilən məbləğ əsasında heç bir dəyərsizləşmə qiymətləndirilməsi tələb olunmamış və heç bir dəyərsizləşmə zərəri tanınmamışdır.

Əlaqədar tərəflərlə əməliyyatların ilkin tanınması

İşlərin normal gedışı zamanı Qrup əlaqədar tərəflərlə əməliyyatlara daxil olur. 9 sayılı MHBS maliyyə alətlərinin ədalətli dəyərləri əsasında ilkin tanınmasını tələb edir. Bu cür əməliyyatlar üçün fəal bazar olmadığı halda, əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələrində qiymətləndirilməsinin müəyyən olunması üçün mühakimə tətbiq olunur. Mühakimə üçün əsas əlaqəli olmayan tərəflər ilə bənzər tipli əməliyyatlar və effektiv faiz dərəcəsi təhlilidir.

Məhkəmə işləri

Qrup, həllini gözləyən işlər və ya danışıqlar yolu ilə həll, vasitəçilik, arbitraj və ya dövlət tənzimlənməsi kimi digər cari iddialar, həmçinin digər şərti öhdəliklər ilə bağlı ehtiyatların ölçülməsi və tanınmasında və şərti öhdəliklərə məruz qalma məsələlərində əhəmiyyətli mühakimələr yürüdüür. Mühakimələrin yürüdülməsi qaldırılmış iddiaların baş tutması və ya öhdəliklərin yaranması ehtimalının qiymətləndirilməsində və başa çatmış hesablaşmanın mümkün hədlərini dəyərləndirmək üçün əhəmiyyətlidir. Qiymətləndirmə prosesində qətiyyətsizliklər ucbatından əsl zərərlər qiymətləndirilmiş zərərlərdən fərqli ola bilər.

Bu qiymətləndirmələr daxili mütəxəssislərin (mövcud olduğu hallarda) və ya hüquq məsləhətçisi kimi kənar məsləhətçilərin dəstəyi ilə formalaşdırılmış yeni məlumatlara əsasən dəyişdirilə bilər. Qiymətləndirmələrə yenidən baxılması gələcək əməliyyat nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Cari mənfəət vergisi

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyində müxtəlif şərtlər edilir və dəyişikliklər tez-tez baş verir. Bundan əlavə, vergi orqanları tərəfindən Qrupun əməliyyatlarına və fəaliyyətinə tətbiq edilən vergi qanunvericiliyinin şərh rəhbərliyin şərh ilə üst-üstə düşməyə bilər. Nəticədə, Qrupa əhəmiyyətli dərəcədə əlavə vergilər, cərimələr və faizlər təyin edilə bilər. Müvafiq olaraq, üç təqvim ili üzrə vergi öhdəlikləri ilə əlaqədar olaraq vergi və gömrük orqanlarının nümayəndələri tərəfindən yoxlama aparıla bilər. Müəyyən hallarda yoxlamalar daha uzun müddəti əhatə edə bilər.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Təxirə salınmış mənfəət vergisi

Tanınmış təxirə salınmış mənfəət vergisi aktivləri vergiyə cəlb olunan gəlirdən gələcək çıxılmalar vasitəsilə əldə olunan mənfəət vergisi məbləğlərindən ibarətdir və konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatda qeydə alınır. Təxirə salınmış mənfəət vergisi aktivləri müvafiq vergi faydasının realizasiya oluna biləcəyi zaman qeydə alınır. Buraya, gələcəkdə bərpa edilməsi gözlənilən müvəqqəti fərq və çıxılmaların istifadə edilməsi üçün gələcəkdə kifayət qədər vergiyə cəlb edilən mənfəətin mövcudluğu daxildir. Vergiyə cəlb olunan gələcək mənfəətin və gələcəkdə yaranması ehtimal edilən vergi faydası məbləğinin müəyyən edilməsi rəhbərlik tərəfindən hazırlanmış orta müddətli biznes planına və onun ekstrapolyasiya nəticələrinə əsaslanır. Biznes plan rəhbərliyin şəraitə adekvat olan gözləntilərinə əsaslanır. Biznes planda əsas təxminlər gələcək inflyasiya və faiz dərəcələridir.

4. YENİ VƏ YA YENİDƏN İŞLƏNMİŞ STANDARTLARIN VƏ ONLARA DAİR ŞƏRHLƏRİN TƏTBİQİ

Cari ildə Qrup Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası (MUBSS) və MUBSS-un Beynəlxalq Maliyyə Hesabatlarının Şərtləri Komitəsi (BMHŞK) tərəfindən qəbul edilmiş, Qrupun fəaliyyəti üçün münasib olan və 31 dekabr 2025-ci il tarixində başa çatmış hesabat dövrünə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərtləri qəbul etmişdir.

2023-cü ilin avqust ayında MUBSS valyutanın digər bir valyutaya konvertasiya olunması və valyuta konvertasiya oluna bilmədikdə cəmiyyətin spot məzənnəni qiymətləndirmə qaydası haqqında açıqlama vermək üçün “**Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri**” adlı **21 sayılı MUBS-a** düzəliş dərc etmişdir. Müəssisə xüsusi bir məqsədlə qiymətləndirmə tarixində digər bir valyutaya konvertasiya oluna bilməyən xarici valyutada köçürmə və ya əməliyyat həyata keçirərsə, düzəlişlərin təsirinə məruz qala bilər. Normal inzibati təxirəsalma ilə başqa bir valyuta əldə etmək imkanı olarsa, valyutanın mübadiləsi mümkündür və əməliyyat icra oluna bilən hüquq və öhdəliklər yaradan bazar və ya mübadilə mexanizmi vasitəsilə həyata keçirilir.

Əksi göstərilmədiyi təqdirdə, yeni və yenidən işlənmiş standartların və şərtlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına əhəmiyyətli təsiri olmamışdır.

5. DƏRC OLUNMUŞ, LAKİN HAZIRDA QƏBUL OLUNMAMIS STANDARTLAR VƏ ŞƏRHLƏR

Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Qrup tərəfindən, qüvvəyə minən tarixdən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən standartlar, şərtlər və düzəlişlər dərc edilmiş, lakin qüvvəyə minməmişdir. Qrup qüvvəyə mindiyi təqdirdə bu yeni və düzəliş edilmiş standartlar və şərtləri qəbul etməyi nəzərdə tutur.

30 may 2024-cü il tarixində MUBSS maliyyə alətlərinin təsnifatı və qiymətləndirilməsi ilə bağlı **9 sayılı MHBS “Maliyyə Alətləri”** və **7 sayılı MHBS “Maliyyə Alətləri: Məlumatların Açıqlanması”**na düzəlişlər dərc etmişdir. Əsas dəyişikliklərə aşağıdakılar daxildir:

- Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması: müəyyən edilmiş meyarlara əsasən elektron köçürmə yolu ilə ödənilmiş borcların, ödəniş tarixindən əvvəl yerinə yetirilmiş öhdəliklər hesab edilməsinə imkan verir.
- Maliyyə aktivlərinin təsnifatı: əsas kreditləşmə razılaşmalarının müqavilə şərtləri qiymətləndirilməsi üçün tövsiyələr verir, tələb əsaslı olmayan xüsusiyyətləri dəqiqləşdirir və müqavilə ilə əlaqəli alətlərin xüsusiyyətlərinə aydınlıq gətirir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

- Açıqlamalar: DMGVƏD vasitəsilə ədalətli dəyər də ölcülən kapital investisiyaları və pul vəsaitlərinin hərəkətinə təsir edən şərti öhdəliklər üçün yeni tələblər müəyyən edir.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan hesabat dövrlərinə şamil edilir, həm retrospektiv, həm də erkən tətbiqinə icazə verilir.

18 iyul 2024-cü il tarixində MUBSS "MHBS Mühasibat Uçotu Standartlarının illik Təkmilləşdirilməsi – 11-ci Cild"-i dərc etmişdir.

Bu nəşrə aşağıdakı düzəlişlər daxildir:

- 1 sayılı MHBS: Standartları ilk dəfə tətbiq edən müəssisələr üçün hecinq uçotu ilə bağlı izahlar;
- 7 sayılı MHBS: Tanınmanın dayandırılması zamanı gəlir və ya zərərlərin tanınması ilə bağlı tövsiyələr;
- 7 sayılı MHBS: Ədalətli dəyər və əməliyyat dəyəri arasında təxirə salınmış fərqlər üzrə təkmilləşdirilmiş açıqlamalar;
- 7 sayılı MHBS: Təqdimat və kredit riskinin açıqlanmasına dair təkmilləşdirmələr;
- 9 sayılı MHBS: İcarəyə götürənin icarə öhdəliklərinin tanınmasının dayandırılmasına dair izahlar;
- 9 sayılı MHBS: Əməliyyat dəyərinin müəyyən olunmasına dair əlavə təlimat;
- 10 sayılı MHBS: "De-fakto agent"-inin müəyyən olunması üzrə açıqlamalar;
- 7 sayılı MUBS: Xərc metodu ilə əlaqədar təkmilləşdirmələr.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə şamil olunur.

2024-cü ilin dekabr ayında MUBSS "Təbiət Amillərindən Asılı Elektrik Enerjisində İstinad Edən Müqavilələr" dərc etmişdir (9 sayılı MHBS və 7 sayılı MHBS-yə Düzəlişlər). Düzəlişlər bərpa olunan enerji bazarlarında getdikcə daha geniş istifadə olunan, pul vəsaitlərinin hərəkəti külək və ya günəş işığı kimi təbii şəraitdən asılı olaraq dəyişən müəyyən uzunmüddətli elektrik enerjisinin satınalma müqavilələrinin və oxşar müqavilələrin uçotunu əhatə edir.

Düzəlişlərə əsasən təchiz olunan elektrik enerjisinin həcmi (və müvafiq olaraq pul vəsaitlərinin hərəkəti) təbiət amillərindən asılı olaraq dəyişsə belə, təbiət amillərindən asılı elektrik enerjisində istinad edən müqavilələr yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olan pul vəsaitlərinin hərəkəti (YƏMFÖ) meyarına cavab verə bilər. 9 sayılı MHBS üzrə müvafiq olan bütün digər şərtlər yerinə yetirildiyi halda, bu cür müqavilələr amortizasiya olunmuş dəyər və ya digər məcmu gəlir vasitəsilə ədalətli dəyər (DMGVƏD) ölçülə bilər.

Əlavə olaraq, düzəlişlər 7 sayılı MHBS çərçivəsində məqsədyönlü açıqlama tələbləri təqdim edir ki, bu da maliyyə hesabatlarının istifadəçilərinə həmin müqavilələrin müəssisənin maliyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsirini, o cümlədən həcm riski və qiymət mexanizmləri barədə məlumatları anlamağa şərait yaradır.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə şamil olunur və erkən tətbiqinə icazə verilir. İlk tətbiq zamanı müqayisəli məlumatların yenidən təsnifləşdirilməsi tələb olunmur.

9 aprel 2024-cü il tarixində MUBSS müəssisələrin fəaliyyəti haqqında hesabatın müqayisəliliyi və şəffaflığı ilə bağlı investorların suallarına cavab olaraq "Maliyyə Hesabatlarının Təqdimatı və Açıqlanması" adlı 18 sayılı MHBS yeni standartını dərc etmişdir. 18 sayılı MHBS-də təqdim olunan yeni tələblər bənzər müəssisələrin maliyyə fəaliyyətinin, xüsusilə də "əməliyyat mənfəət və ya zərəri" ilə bağlı məsələlərin müqayisəli məlumatlarını əldə etməyə kömək edəcək. 18 sayılı MHBS-yə daxil edilən əsas yeni müddəalar aşağıdakı məsələləri əhatə edir:

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

- Mənfəət və ya zərər hesabatının strukturu;
- Müəssisənin maliyyə hesabatlarından kənar məruzə olunan müəyyən mənfəət və ya zərər ilə bağlı maliyyə hesabatlarında tələb olunan açıqlamalar (rəhbərlik tərəfindən müəyyən edilən fəaliyyət göstəriciləri); və
- Ümumilikdə əsas maliyyə hesabatları və qeydlərinə tətbiq olunan cəmləşdirmə və bölünmə üzrə gücləndirilmiş prinsiplər.

18 sayılı MHBS 1 sayılı MUBS-u əvəz edəcək; 1 sayılı MUBS üzrə bir sıra mövcud prinsiplər məhdud sayda dəyişikliklər ilə saxlanmışdır. 18 sayılı MHBS maliyyə hesabatlarında qeyd olunan maddələrin tanınması və ya ölçülməsinə təsir göstərməyəcək, lakin bu standart müəssisənin “əməliyyat mənfəəti və ya zərər” hesabatlarında dəyişikliyə səbəb ola bilər.

18 sayılı MHBS 1 yanvar 2027-ci il tarixində başlayan və həmin tarixdən sonrakı hesabat dövrlərinə və həmçinin müqayisəli məlumatlara tətbiq olunur.

2024-cü ilin may ayında MUBSS tərəfindən 19 sayılı **“İctimai Maliyyə Hesabatlılığı olmayan Törəmə Müəssisələr: Məlumatların Açıqlanması”** adlı yeni standartı dərc edilmişdir, bu standart əsasən törəmə müəssisə maliyyə hesabatlarına MHBS üzrə Uçot Standartlarını tətbiq edərkən maliyyə məlumatlarına dair qısaldılmış açıqlamalar təqdim edə bilər. 19 sayılı MHBS törəmə müəssisələrin seçimi əsasında tətbiq edilir və bu standartı tətbiq etməyi seçən törəmə müəssisələr üçün məlumatların açıqlanması tələblərini müəyyən edir.

Müəssisəyə yalnız aşağıdakı hallarda 19 sayılı MHBS-nin tətbiqinə icazə verilir:

- törəmə müəssisə olmalı;
- ictimai hesabatlılığı olmamalıdır; və
- onun birbaşa və ya hər hansı vasitəçi ana müəssisəsi MHBS Mühasibat Uçot Standartlarına uyğun olan və ictimaiyyət üçün əlçatan olan konsolidə edilmiş maliyyə hesabatlarını hazırlamalıdır.

2025-ci ilin avqust ayında MUBSS standartı dəyişikliklər dərc etmişdir. Bu dəyişikliklər 2021-ci ilin fevral ayından 2024-cü ilin may ayınadək dərc edilmiş yeni və düzəliş edilmiş MHBS Mühasibat Uçotu Standartlarını əks etdirmək məqsədilə 19 sayılı MHBS-ni yeniləyir və azaldılmış açıqlama çərçivəsinin cari MHBS Mühasibat Uçotu Standartlarının tələblərinə uyğunluğunu təmin edir.

Düzəlişlər yeni dərc olunmuş standartlar və düzəlişlərdən yaranan dəyişiklikləri əhatə etmək məqsədilə 19 sayılı MHBS daxilində açıqlama tələblərini yenidən nəzərdən keçirir və əlavə edir. Eyni zamanda, 19 sayılı MHBS-nin məqsədini MHBS Mühasibat Uçotu Standartlarını tətbiq edən və ictimai hesabatlılığı olmayan uyğun törəmə müəssisələr üçün açıqlama yükünün azaldılmasını qoruyub saxlayır.

Düzəlişlər 19 sayılı MHBS-nin tətbiq edilməsi üçün uyğunluq meyarlarını dəyişmir və törəmə müəssisələr tərəfindən tətbiq olunan tanınma və ya ölçülmə tələblərinə təsir göstərmir. Bunun əvəzinə, düzəlişlərə əsasən 19 sayılı MHBS-ni tətbiq edən müəssisələr MHBS Mühasibat Uçotu Standartlarının işlənilib hazırlanmasında müvafiq və qərar qəbul etmə üçün faydalı olan açıqlamalar verməlidirlər.

Yeni standart və ona edilən düzəlişlər 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün qüvvəyə minir və erkən tətbiqinə icazə verilir.

2025-ci ilin noyabr ayında MUBSS **Hiperinflyasiyalı Təqdimat Valyutasına Çevrilməni (21 sayılı MUBS-a düzəlişlər)** dərc etmişdir. Dəyişiklik əsasən 21 sayılı MUBS-da mövcud boşluğun aradan qaldırılmasına yönəlmişdir, buraya müəssisənin funksional valyutası hiperinflyasiyalı olmadığı təqdirdə, müəssisənin təqdimat valyutası hiperinflyasiyalı olduğu hallar şamil olunur.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Düzəlişlər müəssisə tərəfindən maliyyə hesabatlarının hiperinflasiyalı təqdimat valyutasına çevrilməsi, o cümlədən müqayisəli məlumatların təqdim olunması qaydalarını müəyyən edir. Xüsusilə də, düzəlişlərə əsasən müəssisə maliyyə hesabatlarını hiperinflasiyalı valyutada təqdim etdiyi zaman müəssisənin funksional valyutası hiperinflasiyalı olmadığı halda belə təqdimat valyutasına "Hiperinflasiyalı İqtisadiyyatlarda Maliyyə Hesabatlılığı" adlı 29 sayılı MUBS standartını tətbiq edir.

Düzəlişlər hiperinflasiyalı valyutada təqdim olunan maliyyə hesabatlarının hiperinflasiyanın təsirlərini maliyyə hesabatlarının istifadəçiləri üçün müvafiq şəkildə əks etdirməsini təmin etməklə ardıcılığı və müqayisəliliyi artırır.

Düzəlişlər 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün qüvvəyə minir və erkən tətbiqinə icazə verilir.

2026-cı ilin may ayında MUBSŞ "Tənzimləyici Aktivlər və Tənzimləyici Öhdəliklər" adlı 20 sayılı MHBS-ni dərc etmişdir. 20 sayılı MHBS müəyyən edilmiş tarif tənzimlənməsi növlərinə məruz qalan müəssisələr üçün kompleks mühasibat uçotu modelini müəyyən edir. Standarta öz tətbiq dairəsinə daxil olan müəssisələr müştərilərə mal və ya xidmətlərin təqdim edildiyi dövr ilə həmin mal və ya xidmətlərə görə kompensasiyanın tənzimlənən tariflərə daxil edildiyi dövr arasında yaranan vaxt fərqlərindən irəli gələn tənzimləyici aktivləri və tənzimləyici öhdəlikləri tanımağı tələb edir.

Bu standart tənzimləyici aktivlərin, tənzimləyici öhdəliklərin, tənzimləyici gəlirlərin və tənzimləyici xərclərin tanınması, ölçülməsi, təqdim edilməsi və açıqlanması ilə bağlı yeni tələblər müəyyən edir. Yeni mühasibat uçotu modeli maliyyə hesabatlarının istifadəçilərinə tarif tənzimlənməsinin maliyyə təsirləri, habelə tənzimləyici məbləğlərin bərpası və ya icrası vaxtı barədə daha şəffaf və müqayisə edilə bilən məlumat təqdim etmək məqsədilə hazırlanmışdır. 20 sayılı MHBS həmçinin "Tənzimləyici təxirə salınmış hesablar" adlı 14 sayılı MHBS-ni əvəz edir.

20 sayılı MHBS 1 yanvar 2029-cu il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir, erkən tətbiqinə icazə verilir. Standart keçid zamanı ya retrospektiv qaydada və ya ya dəyişdirilmiş retrospektiv yanaşma əsasında tətbiq edilməlidir.

"Konsolidə edilmiş Maliyyə Hesabatları" adlı 10 sayılı MHBS və "İnvestor və onun Assosiasiya edilmiş və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi" adlı 28 sayılı MUBS (düzəlişlər): 10 sayılı MHBS və 28 sayılı MUBS-a edilən düzəlişlər investor, onun assosiasiya edilmiş və ya birgə müəssisəsi arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və ya birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin assosiasiya edilmiş və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şərtilə tanınmasını tələb edir.

Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və ya birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərle yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya edilmiş və ya birgə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlərin qüvvəyə minmə tarixi MUBSŞ tərəfindən hələ müəyyən edilməmişdir, lakin düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (BDSS) 26 iyun 2023-cü il tarixində MHBS S1 "Dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının açıqlanması üzrə ümumi tələblər" və MHBS S2 "İqlim ilə əlaqədar açıqlamalar" adlı ilk iki MHBS Dayanıqlılıqın Açıqlanması Standartlarını dərc etmişdir. Standartlar müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı əhəmiyyətli məlumatların açıqlanması üçün tələblərdən ibarətdir, bu məlumatlar investorlar tərəfindən müəssisənin dəyərləndirilməsi zamanı əhəmiyyətli hesab olunur.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

MHBS S1 müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı məlumatların açıqlanması üzrə ümumi tələbləri müəyyən edir. MHBS S1 müəssisə tərəfindən dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının hazırlanması və təqdim olunması qaydalarını nəzərdə tutur. Standart açıqlamaların məzmunu və təqdimatı ilə bağlı ümumi tələbləri əks etdirir, standart əsasən açıqlanan məlumat müəssisə üçün ehtiyat təmin edən maliyyə hesabatının ilkin istifadəçiləri üçün faydalı olmalıdır.

MHBS S2 ümumi məqsədli maliyyə hesabatlarının ilkin istifadəçiləri üçün faydalı hesab olunan iqlim ilə əlaqədar risk və imkanlar haqqında məlumatların müəyyən olunması, qiymətləndirilməsi və açıqlanması üçün tələbləri müəyyən edir.

Hər iki standart 1 yanvar 2024-cü il tarixindən etibarən başlayan hesabat dövrlərinə şamil olunur. Standartların erkən tətbiqinə icazə verilir. Müəssisə MHBS S1 standartını daha erkən tətbiq etdiyi halda, həmin standartı müvafiq şəkildə açıqlamalı və eyni zamanda MHBS S2 standartını tətbiq etməlidir.

BDSŞ standartlarının məcburi tətbiqi həmin standartların müvafiq qanunvericilik tərəfindən qəbul edilməsindən asılıdır. Bu, müəssisələrin standartları könüllü şəkildə (əlavə olaraq) tətbiq etmə bacarığına heç bir təsir göstərmir. Hazırkı hesabat tarixində bu standartlar Qrup fəaliyyət göstərdiyi yurisdiksiya tərəfindən qəbul edilməmişdir.

Əksi göstərilmədiyi təqdirdə, yeni və yenidən işlənmiş standartların və şərtlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

6. ƏVVƏLKİ DÖVR ÜZRƏ YENİDƏN BƏYAN OLUNMA VƏ YENİDƏN TƏSNİFLƏŞDİRMƏLƏR

31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində Rəhbərlik 31 dekabr 2024-cü il tarixinə və həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatları üzrə müəyyən xətlər aşkar etmiş və yenidən bəyan olunmalar və yenidən təsnifləşdirmələr yerinə yetirmişdir.

Yenidən bəyan olunmaların 31 dekabr 2024-cü il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatə təsiri aşağıdakı cədvəldə təqdim olunur:

	Qeydlər	Əvvəl təqdim olunduğu kimi 31 dekabr 2024-cü il	Yenidən bəyan olunmaların təsiri	Yenidən bəyan olunduğu kimi 31 dekabr 2024-cü il
Təxirə salınmış mənfəət vergisi aktivləri	a	291,820	(233,550)	58,270
Yığılmış zərər	a	64,527	(233,550)	(169,023)

- a) Rəhbərlik 1 yanvar 2024-cü il tarixinə təxirə salınmış mənfəət vergisi aktivlərinin tanınmasında xəta müəyyən etmişdir. Nəticə etibarilə təxirə salınmış mənfəət vergisi aktivləri 233,550 AZN azalaraq, yığılmış zərərdə müvafiq artıma səbəb olmuşdur. Müqayisəli məlumat müvafiq olaraq retrospektiv şəkildə yenidən bəyan olunmuşdur.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Yenidən təsnifləşdirmələrin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatə təsiri aşağıdakı cədvəldə təqdim olunmuşdur:

	Qeydlər	Əvvəl təqdim olunduğu kimi 31 dekabr 2024-cü il	Yenidən təsnifləşdirmələrin təsiri	Yenidən təsnifləşdirildi kimi 31 dekabr 2024-cü il
İcarəyə xalis investisiya qoyuluşu üzrə ehtimal olunan kredit zərərləri xərci	b	141,835	(856,973)	(715,138)
Digər xərclər, xalis	b	(981,053)	856,973	(124,080)

- b) Əsas əməliyyatları daha yaxşı əks etdirmək məqsədilə icarəyə xalis investisiya qoyuluşu üzrə ehtimal olunan kredit zərərlərini digər xərclər daxilində deyil, icarəyə xalis investisiya qoyuluşu üzrə ehtimal olunan kredit zərərləri xərci kimi ayrıca təqdim etmək üçün müqayisəli məlumatlar yenidən təsnifləşdirilmişdir. Yenidən təsnifləşdirmənin Qrupun il üzrə mənfəəti, cəmi məcmu gəliri, kapital və ya pul vəsaitlərinin hərəkətinə heç bir təsiri olmamışdır.

Yenidən təsnifləşdirmələrin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatə təsiri aşağıdakı cədvəldə təqdim olunmuşdur:

	Əvvəl təqdim olunduğu kimi 31 dekabr 2024-cü il	Yenidən təsnifləşdirmələrin təsiri	Yenidən təsnifləşdirildi kimi 31 dekabr 2024-cü il
İcarəyə xalis investisiya qoyuluşu üzrə ehtimal olunan kredit zərərləri xərci	(141,835)	856,973	715,138
Köhnəlmə xərcləri	-	75,869	75,869
Yığılmış faiz və təxirə salınmış əməliyyat xərcləri üzrə xalis dəyişiklik	(102,122)	18,286	(83,836)
Xarici valyuta əməliyyatları üzrə xalis zərər	633	1,058	1,691
Əmlak və avadanlıqların silinməsi üzrə gəlir	-	(1,058)	(1,058)
İcarəyə xalis investisiya qoyuluşu üzrə dəyişiklik	5,029,689	(1,327,796)	3,701,893
Əmlak və avadanlıqlar üzrə ödənişlər	-	(4,236)	(4,236)
Əmlak və avadanlıqların silinməsi üzrə daxilolmalar	-	53,465	53,465
Borç alınmış vəsaitlərin geri qaytarılması	(48,654,840)	3,289,242	(45,365,598)
İcarə öhdəliklərinin əsas hissəsinin geri qaytarılması	(137,033)	21,795	(115,238)
Səhmdar kapitalının artımı üzrə daxilolmalar	155,000	(5,000)	150,000
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri	(634)	(1,057)	(1,691)
Əmlak və avadanlıqlar üzrə köhnəlmə xərci	40,251	(40,251)	-
İstifadə hüququ olan aktivlər üzrə köhnəlmə xərci	57,413	(57,413)	-
İcarə öhdəlikləri üzrə faiz xərci	5,059	(5,059)	-
İcarə öhdəlikləri üzrə ödənilmiş faiz	(5,059)	5,059	-
Əlaqəli tərəflərdən alınacaq vəsaitlər üzrə dəyişiklik	4,142,479	(4,142,479)	-
Əlaqəli tərəflərdən alınmış borc vəsaitləri üzrə dəyişiklik	(1,310,773)	1,310,773	-
Əmlak və avadanlıqların satın alınması, xalis	48,171	(48,171)	-

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

7. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Bank hesablarında olan nağd vəsaitlər	135,055	723,141
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	135,055	723,141
	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
"BB-"dən "BB+"dək reytingli	9,569	14,309
"B-"dən "B+"dək reytingli	84,290	678,330
Reytingsiz	41,196	30,502
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	135,055	723,141

Reytinglər "Fitch" agentliyinin reyting sistemində əsaslanır.

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə bütün pul vəsaitləri və onların ekvivalentləri 1-ci Mərhələyə aid edilmişdir və onlar üzrə EOKZ əhəmiyyətsizdir. 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə mərhələlər arasında köçürmələr olmamışdır.

8. MALİYYƏ TƏŞKİLATLARINDAN ALINACAQ VƏSAİTLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Banklarda məhdudlaşdırılmış pul vəsaitləri	1,530,019	5,134,279
Əlaqəli tərəflərdən alınacaq vəsaitlər	900,000	-
Cəmi maliyyə təşkilatlarından alınacaq vəsaitlər	2,430,019	5,134,279
	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
"BB-"dən "BB+"dək reytingli	1,530,019	5,134,279
Reytingsiz	900,000	-
Cəmi maliyyə təşkilatlarından alınacaq vəsaitlər	2,430,019	5,134,279

Banklarda məhdudlaşdırılmış pul vəsaitləri 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə bir rezident bankdan alınmış borc vəsaitləri üzrə girov qoyulmuş məbləğləri təmsil edir.

Əlaqəli tərəflərdən alınacaq vəsaitlər bir il ərzində ödənilir və onlara bazar faiz dərəcələrindən aşağı faiz dərəcələri tətbiq edilir. Rəhbərlik ilkin tanınma zamanı yarana biləcək ədalətli dəyər üzrə düzəlişi, müqavilə üzrə pul vəsaitlərinin hərəkətini bazar faiz dərəcəsi ilə istifadə etməklə diskontlaşdıraraq qiymətləndirmiş və nəticədə yaranan fərqin konsolidə edilmiş maliyyə hesabatları üçün əhəmiyyətli olmadığı qənaətinə gəlmişdir.

31 dekabr 2025-ci il tarixinə maliyyə təşkilatlarından alınacaq vəsaitlərə daxil edilmiş hesablanmış faiz üzrə alınacaq vəsaitlər 19 AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 19 AZN).

“HERMES FİNANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Reytinglər “Fitch” agentliyinin reyting sistemində əsaslanır.

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə maliyyə təşkilatlarından alınacaq bütün vəsaitlər 1-ci Mərhələyə aid edilmişdir və onlar üzrə EOKZ əhəmiyyətsizdir. 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə və 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə mərhələlər arasında köçürmələr olmamışdır.

9. İCARƏLƏRDƏ OLAN XALIS İNVESTİSİYA VƏ MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Korporativ müştərilərə verilmiş icarələr və kreditlər		
Avtomobil icarələri	1,131,981	2,440,638
Cəmi korporativ müştərilərə verilmiş icarələr və kreditlər	1,131,981	2,440,638
Fiziki şəxslərə verilmiş icarələr və kreditlər		
Avtomobil icarələri	11,687,529	16,403,801
Daşınmaz əmlak icarələri	1,308,765	981,941
Lombard kreditləri	471,939	-
Cəmi fiziki şəxslərə verilmiş icarələr və kreditlər	13,468,233	17,385,742
İcarəyə xalis investisiya qoyuluşu və müştərilərə verilmiş ümumi kreditlər	14,600,214	19,826,380
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(552,665)	(277,987)
İcarəyə xalis investisiya qoyuluşu və müştərilərə verilmiş kreditlər	14,047,549	19,548,393

31 dekabr 2025-ci il tarixinə icarəyə xalis investisiya qoyuluşu və müştərilərə verilmiş kreditlərə daxil edilmiş hesablanmış faiz gəlirləri 436,109 AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 529,253 AZN).

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İcarələrdə olan ümumi investisiya	18,157,512	23,153,011
Çıxılsın: İcarələr üzrə qazanılmamış maliyyə gəliri	(3,557,298)	(3,326,631)
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(552,665)	(277,987)
İcarəyə xalis investisiya qoyuluşu və müştərilərə verilmiş kreditlər	14,047,549	19,548,393

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə icarəyə xalis investisiya qoyuluşu və müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərləri ehtiyatlarında hərəkətlər aşağıdakı kimi olmuşdur:

	Korporativ	Fiziki şəxslər	Cəmi
1 yanvar 2025-ci il	(20,890)	(257,097)	(277,987)
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(61,804)	(551,084)	(612,888)
Silinmələr	66,103	335,396	401,499
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	(605)	(62,684)	(63,289)
31 dekabr 2025-ci il	(17,196)	(535,469)	(552,665)

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Korporativ	Fiziki şəxslər	Cəmi
1 yanvar 2024-cü il	(83,007)	(336,815)	(419,822)
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(141,397)	(573,741)	(715,138)
Silinmələr	203,514	653,459	856,973
31 dekabr 2024-cü il	(20,890)	(257,097)	(277,987)

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə kredit keyfiyyəti haqqında məlumat təqdim olunmuşdur:

	İcarələrdə olan ümumi investisiya	Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	Xalis balans dəyəri	EOKZ %
Korporativ müştərilər				
Vaxtı keçməmiş	904,247	(1,248)	902,999	0.14%
30 gündən az vaxtı keçmiş	135,090	(129)	134,961	0.10%
30 gündən 59 günədək vaxtı keçmiş	57,369	(893)	56,476	1.56%
60 gündən 89 günədək vaxtı keçmiş	36	-	36	-
90 gündən 179 günədək vaxtı keçmiş	19,246	(14,663)	4,583	76.19%
Vaxtı 180 gündən çox keçmiş	15,993	(263)	15,730	1.64%
Cəmi	1,131,981	(17,196)	1,114,785	1.52%
Fiziki şəxslər				
Vaxtı keçməmiş	9,203,235	(42,013)	9,161,222	0.46%
30 gündən az vaxtı keçmiş	3,017,105	(47,325)	2,969,780	1.57%
30 gündən 59 günədək vaxtı keçmiş	319,834	(4,881)	314,953	1.53%
60 gündən 89 günədək vaxtı keçmiş	257,959	(12,731)	245,228	4.94%
90 gündən 179 günədək vaxtı keçmiş	97,235	(1,527)	95,708	1.57%
Vaxtı 180 gündən çox keçmiş	572,865	(426,992)	145,873	74.54%
Cəmi	13,468,233	(535,469)	12,932,764	3.98%
Cəmi icarələr və kreditlər	14,600,214	(552,665)	14,047,549	3.79%

“HERMES FİNANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə kredit keyfiyyəti haqqında məlumat təqdim olunmuşdur:

	İcarələrdə olan ümumi investisiya	Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	Xalis balans dəyəri	EOKZ %
Korporativ müştərilər				
Vaxtı keçməmiş	1,458,884	-	1,458,884	-
30 gündən az vaxtı keçmiş	592,727	-	592,727	-
30 gündən 59 günədək vaxtı	80,773	-	80,773	-
60 gündən 89 günədək vaxtı	11,668	-	11,668	-
90 gündən 179 günədək vaxtı	148,566	-	148,566	-
Vaxtı 180 gündən çox keçmiş	148,020	(20,890)	127,130	14.11%
Cəmi	2,440,638	(20,890)	2,419,748	0.86%
Fiziki şəxslər				
Vaxtı keçməmiş	9,958,445	-	9,958,445	-
30 gündən az vaxtı keçmiş	3,827,190	-	3,827,190	-
30 gündən 59 günədək vaxtı	1,107,210	(47,157)	1,060,053	4.26%
60 gündən 89 günədək vaxtı	1,655,868	(136,325)	1,519,543	8.23%
90 gündən 179 günədək vaxtı	423,344	(20,549)	402,795	4.85%
Vaxtı 180 gündən çox keçmiş	413,685	(53,066)	360,619	12.83%
Cəmi	17,385,742	(257,097)	17,128,645	2.83%
Cəmi icarələr və kreditlər	19,826,380	(277,987)	19,548,393	2.59%

"HERMES FİNANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

10. ƏMLAK VƏ AVADANLIQLAR

	Nəqliyyat vasitələri	Mebel və qurğular	Kompüter və rabitə avadanlığı	Digər	Cəmi əmlak və avadanlıqlar
Tarixi dəyər					
1 yanvar 2024-cü il	221,800	61,071	27,130	-	310,001
Əlavələr	-	-	4,236	-	4,236
Silinmələr	(94,300)	(3,592)	(5,116)	-	(103,008)
31 dekabr 2024-cü il	127,500	57,479	26,250	-	211,229
Əlavələr	14,228	701	8,331	5,900	29,160
Silinmələr	(89,758)	-	(1,920)	-	(91,678)
Törəmə müəssisənin satışı	-	(9,451)	-	-	(9,451)
31 dekabr 2025-ci il	51,970	48,729	32,661	5,900	139,260
Yığılmış amortizasiya					
1 yanvar 2024-cü il	(99,613)	(27,976)	(18,962)	-	(146,551)
İl üzrə köhnəlmə xərci	(31,145)	(6,248)	(2,858)	-	(40,251)
Silinmələr üzrə ləğv edilmiş	46,178	1,415	3,008	-	50,601
31 dekabr 2024-cü il	(84,580)	(32,809)	(18,812)	-	(136,201)
İl üzrə köhnəlmə xərci	(7,514)	(3,126)	(5,719)	(1,605)	(17,964)
Silinmələr üzrə ləğv edilmiş	65,146	2,015	1,465	-	68,626
Törəmə müəssisənin satışı	-	3,680	-	-	3,680
31 dekabr 2025-ci il	(26,948)	(30,240)	(23,066)	(1,605)	(81,859)
Xalis qalıq dəyəri					
31 dekabr 2025-ci il	25,022	18,489	9,595	4,295	57,401
31 dekabr 2024-cü il	42,920	24,670	7,438	-	75,068

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə əmlak və avadanlıqlara daxil edilmiş tam amortizasiya olunmuş aktivlər müvafiq olaraq sıfır və 13,826 AZN təşkil etmişdir.

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə əmlak və avadanlıqlara daxil edilmiş sığortalananmış aktivlər müvafiq olaraq 25,022 AZN və 42,920 AZN təşkil etmişdir.

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə borc alınmış vəsaitlər üzrə heç bir əmlak və avadanlıq girov olaraq qoyulmamışdır.

“HERMES FİNANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

11. İSTİFADƏ HÜQUQU OLAN AKTİVLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
1 yanvar	71,237	93,677
Əlavələr	178,899	13,178
Sililmələr	(71,237)	-
İl üzrə köhnəlmə xərci	(50,888)	(35,618)
31 dekabr	128,011	71,237

12. ASILI MÜƏSSİSƏLƏRƏ İNVESTİSIYA QOYULUŞU

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
1 yanvar	-	-
Satınalmanın ilkin dəyəri	399,000	-
Asılı müəssisənin mənfəətində pay	47,978	-
Asılı müəssisədən əldə edilmiş dividend gəliri	(47,978)	-
31 dekabr	399,000	-

31 dekabr 2025-ci il tarixinə Qrupun əsas asılı müəssisələr üzrə faizləri və ümumi maliyyə məlumatları, o cümlədən cəmi aktiv, öhdəlik, gəlir, mənfəət və ya zərərləri aşağıdakı kimi olmuşdur:

Müəssisənin adı	Satın alma tarixi	Mülkiyyət faizi %	Təsis olunduğu ölkə	Cəmi aktivlər	Cəmi öhdəliklər	Satın alınmadan sonrakı xalis mənfəət
"Level Leasing" ASC	3 iyun 2025-ci il	38%	Azərbaycan	9,421,086	8,291,995	(126,257)

13. BÖRÇ ALINMIŞ VƏSAILTLƏR

	Orta effektiv faiz dərəcəsi	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Bank A	13.69%	11,521,815	14,769,219
Əlaqəli tərəflər	11.00%	4,739,998	8,434,566
Bank B	8.00%	361,235	1,407,177
Bank C	12.50%	-	24,526
Cəmi börc alınmış vəsaitlər		16,623,048	24,635,488

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə börc alınmış vəsaitlərə müvafiq olaraq 89,611 AZN və 360,413 AZN məbləğində hesablanmış ödəniləcək faizlər daxil edilmişdir.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Borç alınmış vəsaitlər üzrə illik faiz dərəcəsi 4.5%-dən 16%-dək dəyişir və onların ödəniş müddəti 2026-cı ilin iyun ayından 2028-ci ilin dekabr ayınadək olan dövrü əhatə edir.

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Cari hissə	9,025,807	17,950,980
Uzunmüddətli hissə	7,597,241	6,684,508
Cəmi borç alınmış vəsaitlər	16,623,048	24,635,488

Borç alınmış vəsaitlərin ilin əvvəlinə və ilin sonuna olan məbləğlərinin maliyyələşdirmə fəaliyyətindən yaranan nağd və nağdsız dəyişikliklərlə üzləşdirilməsi aşağıda göstərilmişdir:

	Məbləğ
1 yanvar 2024-cü il	29,096,197
Pul vəsaitlərinin hərəkəti	
Daxilolmalar	40,921,420
Borcun qaytarılması	(45,365,598)
Ödənilmiş faizlər	(2,734,124)
Nağdsız dəyişikliklər	
Faiz xərci	2,717,593
31 dekabr 2024-cü il	24,635,488
Pul vəsaitlərinin hərəkəti	
Daxilolmalar	44,796,716
Borcun qaytarılması	(52,538,354)
Ödənilmiş faizlər	(2,310,677)
Nağdsız dəyişikliklər	
Faiz xərci	2,039,875
31 dekabr 2025-ci il	16,623,048

14. İCARƏ ÖHDƏLİKLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Cari hissə	79,824	24,728
Uzunmüddətli hissə	53,570	22,522
Cəmi icarə öhdəlikləri	133,394	47,250

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə gələcək minimal icarə ödənişləri aşağıdakı kimi olmuşdur:

	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
Minimum icarə ödənişləri	85,012	80,740	165,752
Maliyyə xərcləri	(5,188)	(27,170)	(32,358)
31 dekabr 2025-ci il tarixinə xalis cari dəyər	79,824	53,570	133,394

31 dekabr 2024-cü il tarixinə gələcək minimal icarə ödənişləri aşağıdakı kimi olmuşdur:

	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
Minimum icarə ödənişləri	27,461	23,514	50,975
Maliyyə xərcləri	(2,733)	(992)	(3,725)
31 dekabr 2024-cü il tarixinə xalis cari dəyər	24,728	22,522	47,250

İcarə öhdəliklərinin ilin əvvəlinə və sonuna olan məbləğlərinin maliyyələşdirmə fəaliyyətindən yaranan nağd və nağdsız dəyişikliklər ilə üzlaşdırılması aşağıdakı göstərilmişdir:

	2025-ci il	2024-cü il
1 yanvar	47,250	149,310
Pul vəsaitlərinin hərəkəti		
Əsas borcun geri qaytarılması	(45,505)	(115,238)
Ödənilmiş faiz	(10,122)	(3,725)
Nağdsız dəyişikliklər		
Yeni icarələr	178,899	13,178
Tanınmanın dayandırılması	(47,250)	-
Faiz xərci	10,122	3,725
31 dekabr	133,394	47,250

15. NİZAMNAMƏ KAPİTALI

31 dekabr 2025-ci il tarixinə təsdiq edilmiş, emissiya edilmiş və dövriyyədə olan səhmdar kapitalı 3,000 ədəd adi səhmdən ibarət olmuşdur (31 dekabr 2024-cü il: 3,000). Hər bir səhmin nominal dəyəri 300 AZN təşkil edir. Hər bir səhm səhmdara bir səs hüququ verir.

598,202 AZN məbləğində dividendlər Qrup tərəfindən 31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində elan edilmiş və ödənilmişdir. Hər bir səhm üzrə dividend məbləği 199.40 AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 887,000 AZN, 295.67 AZN).

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Adi səhmdarlara aid edilən il üzrə xalis mənfəət	197,037	879,718
Tədavildə olan adi səhmlərin orta çəkili sayı	3,000	3,000
Adi səhm üzrə əsas və azaldılmış (hər səhm üzrə AZN ilə ifadə edilmiş)	65.68	293.24

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

16. İŞÇİ HEYƏTİ VƏ ƏLAQƏDAR XƏRCLƏR

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
İşçilərə ödənilən kompensasiya	(362,357)	(592,281)
Dövlət Sosial Müdafiə Fonduna ödənişlər	(60,440)	(116,541)
Cəmi işçi heyəti və əlaqədar xərclər	(422,797)	(708,822)

17. ÜMUMİ VƏ İNZİBATİ XƏRCLƏR

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Pəşəkar haqlar	(81,895)	(49,758)
Köhnəlmə xərcləri	(68,852)	(75,869)
Sığorta xərcləri	(32,329)	-
Proqram təminatı xərcləri	(16,771)	(25,493)
Marketinq xərcləri	(13,585)	(2,534)
Nəqliyyat xərcləri	(9,619)	(33,903)
Kommunal xərclər	(9,003)	(8,683)
Rəbitə xərcləri	(8,493)	(9,158)
Ofis ləvazimatları	(7,993)	(17,441)
Yanacaq xərcləri	(6,739)	(8,872)
Qısamüddətli icarə xərcləri və aşağı dəyərli icarələr	(4,024)	(15,494)
Digər	(27,402)	(49,129)
Cəmi ümumi və inzibati xərclər	(286,705)	(296,334)

18. MƏNFƏƏT VERGİSİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Cari mənfəət vergisi xərci	(229,254)	(273,688)
Təxirə salınmış mənfəət vergisi gəliri	69,121	44,033
Cəmi mənfəət vergisi xərci	(160,133)	(229,655)

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərində başa çatmış illər üzrə tətbiq olunan cari və təxirə salınmış mənfəət vergisi üzrə tətbiq olunan vergi dərəcəsi 20% təşkil edir.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixləri üzrə effektiv mənfəət vergisi dərəcəsinin üzləşdirilməsi aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Mənfəət vergisindən əvvəl mənfəət	340,217	1,069,537
Qüvvədə olan vergi dərəcəsi ilə mənfəət vergisi	(68,043)	(213,907)
Gəlirdən çıxılmayan xərclər	(63,669)	(15,748)
Əvvəlki ilin mənfəət vergisi qiymətləndirməsinin nəzərdən keçirilməsi	(11,599)	-
Tanınmamış təxirə salınmış mənfəət vergisi aktivlərində dəyişiklik	(44,725)	-
Vergiqoymadan azad gəlir	27,903	-
Cəmi mənfəət vergisi xərci	(160,133)	(229,655)

Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri

Maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün aktiv və öhdəliklərin balans dəyərləri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər arasındakı müvəqqəti fərqlər nəticəsində 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə xalis təxirə salınmış mənfəət vergisi aktivləri yaranmışdır. Gələcək vergi faydaları yalnız vergidən çıxılan müvəqqəti fərqlərin istifadə oluna biləcəyi həcmdə vergiyə cəlb olunan mənfəət mövcud olduğu və qanunvericilikdə Qrupun gələcək hesabat dövrlərində vergidən çıxılan məbləğləri tanımaq imkanına mənfi təsir göstərə biləcək dəyişikliklər baş vermədiyi halda realizasiya olunacaqdır.

Cari vergi qanunvericiliyinə əsasən gəlirdən çıxılan müvəqqəti fərqlərin müddəti sonsuzdur.

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixində başa çatmış illər üzrə müvəqqəti fərqlərdə baş verən dəyişikliklər aşağıda təqdim olunur:

	1 yanvar 2025-ci il	Mənfəət və ya zərərə daxil edilmiş	31 dekabr 2025-ci il
İcarəyə xalis investisiya qoyuluşu	63,068	107,972	171,040
İcarə öhdəlikləri	9,450	(4,304)	5,146
İstifadə hüququ olan aktivlər	(14,248)	10,178	(4,070)
Tanınmamış təxirə salınmış mənfəət vergisi aktivləri	-	(44,725)	(44,725)
Xalis təxirə salınmış mənfəət vergisi aktivləri	58,270	69,121	127,391

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	1 yanvar 2024-cü il	Mənfəət və ya zərəərə daxil edilmiş	31 dekabr 2024-cü il
İcarəyə xalis investisiya qoyuluşu	(90,113)	153,181	63,068
İcarə öhdəlikləri	29,862	(20,412)	9,450
İstifadə hüququ olan aktivlər	(47,230)	32,982	(14,248)
Əmlak və avadanlıqlar	(631)	631	-
Borç alınmış vəsaitlər	108,254	(108,254)	-
Digər öhdəliklər	14,095	(14,095)	-
Xalis təxirə salınmış mənfəət vergisi aktivləri	14,237	44,033	58,270

19. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Qrup 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə əlaqəli tərəflərlə aşağıdakı qalıqları mövcud olmuşdur:

	31 dekabr 2025-ci il		31 dekabr 2024-cü il	
	Əlaqəli tərəflərlə qalıqlar	Konsolidə edilmiş maliyyə hesabatlarının hər bəndi üzrə ümumi kateqoriya	Əlaqəli tərəflərlə qalıqlar	Konsolidə edilmiş maliyyə hesabatlarının hər bəndi üzrə ümumi kateqoriya
- Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	900,000	2,430,019	-	5,134,279
- Borc alınmış vəsaitlər	4,739,998	16,623,048	8,434,566	24,635,488
- Faiz xərci	(401,669)	(2,049,997)	(551,520)	(2,721,318)

Qrupun rəhbərlik xərclərinə aid edilmiş cəmi ödəniş aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il		31 dekabr 2024-cü il	
	Əlaqəli tərəflərlə qalıqlar	Konsolidə edilmiş maliyyə hesabatlarının hər bəndi üzrə ümumi kateqoriya	Əlaqəli tərəflərlə qalıqlar	Konsolidə edilmiş maliyyə hesabatlarının hər bəndi üzrə ümumi kateqoriya
İşçi heyəti ilə bağlı və əlaqədar xərclər:				
- Əməkdaşların qısamüddətli müavinətləri	(67,837)	(422,797)	(79,389)	(708,822)

Əsas rəhbər heyətə tam müddətli rəhbər vəzifələrində göstərdikləri xidmətlərə görə ödənilmiş kompensasiya, müqaviləli əməkhaqqı, Qrupun maliyyə göstəricilərindən asılı olaraq bonus və digər kompensasiyalardan ibarətdir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

20. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Sığorta

Azərbaycan Respublikasında sığorta sahəsi inkişaf mərhələsindədir və dünyanın digər ölkələrində qəbul edilmiş bir çox sığorta formaları Azərbaycanda hələ mövcud deyil. Qrupun əmlak və avadanlıqları, biznes fəaliyyətinin dayanması və ya Qrupa məxsus olan ərazilərdə və ya onun əməliyyatları ilə əlaqəli baş vermiş hadisələr nəticəsində əmlak və ya ətraf mühitə zərərin vurulması ilə əlaqədar olaraq yaranan üçüncü tərəfin məsuliyyətinə dair tam sığorta təminatı yoxdur. Qrup tam sığorta təminatı əldə edəndək müəyyən aktivlərin itirilməsi və ya məhv olması riski mövcuddur və bu, Qrupun konsolidə edilmiş əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli mənfi təsir göstərə bilər.

Məhkəmə prosesləri

Qrup vaxtaşırı olaraq və adi fəaliyyəti müddətində müştərilər və müqavilə tərəflərinin irəli sürdüyü iddialarla üzləşir. Rəhbərlik hesab edir ki, belə iddia və ya şikayətlərdən irəli gələ biləcək yekun öhdəliklər, əgər yaranarsa, Qrupun konsolidə edilmiş maliyyə vəziyyətinə və ya gələcək fəaliyyətinin nəticələrinə əhəmiyyətli mənfi təsir göstərməyəcəkdir.

Vergi öhdəlikləri

Azərbaycan Respublikasının vergi sistemi inkişaf mərhələsindədir və bəzi hallarda aydın olmayan, ziddiyyətli və bir sıra vergi orqanları tərəfindən fərqli qaydada təfsir edilən qanunvericilikdə tez-tez dəyişikliklərlə, rəsmi göstərişlərlə və məhkəmə qərarları ilə səciyyələnir. Vergilər sərt cərimələr və faizlər tətbiq edən orqanlar tərəfindən yoxlanılır və araşdırılır. Bir vergi ili ümumən növbəti üç təqvim ili müddətində vergi orqanları tərəfindən nəzarət üçün açıq qalır. Lakin müəyyən hallarda bir vergi ili daha uzun müddətə açıq qala bilər. Azərbaycan Respublikasında baş verən son hadisələr vergi orqanlarının qanunvericiliyin şərhində və tətbiqində daha möhkəm mövqe tutmaqda niyyətli olduğunu göstərir.

Bu hallar Azərbaycan Respublikasında digər ölkələrlə müqayisədə daha ciddi vergi risklərinin yaranmasına səbəb ola bilər. Rəhbərlik Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyinə dair öz təfsirlərinə, rəsmi açıqlamalara və məhkəmə qərarlarına əsaslanaraq vergi öhdəlikləri üzrə adekvat ehtiyat ayırdığını hesab edir. Lakin müvafiq səlahiyyətli orqanların şərtləri fərqli ola bilər və vergi orqanları öz şərtlərinin tətbiq edilməsinə nail olduqları halda, bunun konsolidə edilmiş maliyyə vəziyyətinə təsiri əhəmiyyətli dərəcədə ola bilər.

21. MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ

Risqlərin idarə edilməsi Qrupun fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir və Qrupun əməliyyatlarının əsas elementini təşkil edir. Qrupun əməliyyatlarına xas olan əsas risklər aşağıdakılarla bağlıdır:

- Kredit riski;
- Likvidlik riski;
- Bazar riski.

Qrup effektiv və səmərəli riskin idarə edilməsi prosesinin tətbiqinin önəmli olduğunu qəbul edir. Belə prosesin tətbiqinə imkan yaratmaq üçün Qrup riskin idarə edilməsi qaydalarını yaratmışdır ki, bunun da əsas məqsədi Qrupu risklərdən qorumaq və Qrupun qarşıda qoyulmuş fəaliyyət məqsədlərinə nail olması üçün imkan yaratmaqdır. Risk idarəçiliyi çərçivəsində Qrup aşağıdakı riskləri idarə edir:

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Kredit riski

Qrup maliyyə aləti üzrə qarşı tərəflərdən birinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində digər tərəfin maliyyə zərərinə məruz qalması riskini ifadə edən kredit riskinə məruz qalır.

Kredit riskinə məruz qalma Qrupun borcvermə fəaliyyəti və qarşı tərəflərlə maliyyə aktivlərinin və balansdankənar kreditlə bağlı öhdəliklərin yaranmasına səbəb olan digər əməliyyatları nəticəsində yaranır.

Kredit risklərinin idarə edilməsi

Kredit riski Qrupun biznes fəaliyyəti üçün ən əhəmiyyətli sayılan riskdir; rəhbərlik bu səbəbdən kredit riskinə məruz qalmanı diqqətlə idarə edir.

Risqlərin idarə edilməsi məqsədləri üçün kredit riskinin qiymətləndirilməsi mürəkkəb prosesdir və bir sıra modellərin tətbiqini tələb edir, çünki, risk bazar şərtlərindən, ehtimal olunan pul vəsaitlərinin axınından və vaxtdan asılı olaraq dəyişir. Aktivlər portfelinin kredit riskinin qiymətləndirilməsi, baş verən səhvlərin ehtimalının, əlaqəli zərər nisbətlərinin və kreditlərin çevrilməsi amillərinin daha çox qiymətləndirilməsini nəzərdə tutur.

Qrupun rəhbərliyi fərdi borcalanlar üçün kredit limitlərinin təsdiq edilməsindən məsuldur. Kredit riskinin miqyasından asılı olaraq fərdi müştərilərlə əməliyyatlar üzrə qərarlar Qrup Rəhbərliyi tərəfindən təsdiq edilir.

Müvafiq müştərilərlə əlaqələr üzrə menecerlər tərəfindən hazırlanan lizinq ərizələri, kredit limitinin təsdiqlənməsi üçün müvafiq şəbəkəyə verilir. Kredit riskinə məruz qalma, qismən, girovun alınması, həmçinin korporativ və şəxsi zəmanətlər vasitəsilə idarə olunur. Kredit riskinə məruz qalmanın monitorinqi üçün məsul şəxslər tərəfindən müştərilərin biznes və maliyyə göstəricilərinə əsaslanan strukturlaşdırılmış təhlil əsasında müntəzəm hesabatlar hazırlanır. Aşağı kredit ödəmə qabiliyyətliyi olan müştərilərlə hər hansı bir mühüm əlaqə Qrupun Rəhbərliyinə bildirilir və bu Rəhbərlik tərəfindən nəzərdən keçirilir.

Dəyərsizləşmənin hesablanması istifadə olunan məlumatlar, ehtimallar və üsullar

Kredit riskində əhəmiyyətli artım

İlkin tanınmadan sonra maliyyə aləti üzrə defolt riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını müəyyən edərkən Qrup həddindən artıq xərc və ya say tələb etmədən əldə edilə bilən, məsələyə aid olan əsaslandırılmış və etibarlı məlumatları nəzərə alır. Bu məlumatlara Qrupun tarixi təcrübəsinə və ekspert kredit qiymətləndirməsinə əsaslanan təhlillər, habelə həm kəmiyyət, həm də keyfiyyət xarakterli və gələcəyə yönəlmiş məlumatlar daxildir.

Qiymətləndirmənin məqsədi aşağıdakıları müqayisə etməklə kredit riskində əhəmiyyətli artımın baş verib-vermədiyini müəyyən etməkdir:

- hesabat tarixində qalan dövr üçün defolt ehtimalı (DE); və
- kredit riskinə məruz qalmanın ilkin tanınması zamanı müəyyən edilmiş və hazırkı vaxt üçün hesablanmış qalan ömürlük DE (vaxtından əvvəl ödəniş gözləntilərində müvafiq dəyişikliklərə uyğunlaşdırılmış).

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Qrup kredit riskində əhəmiyyətli artımın olub-olmadığını müəyyən etmək üçün üç meyardan istifadə edir:

- DE hərəkətililiyinə əsaslanan kəmiyyət testi;
- keyfiyyət göstəriciləri; və
- ödəniş tarixindən sonra 2-10 gün gecikmənin tətbiq edildiyi maliyyə təşkilatları və qiymətli kağız emitentləri istisna olmaqla ödəniş müddətindən sonra 30 gün gecikmə.

DE-nin müddət strukturunun yaradılması

Qrup kredit riski haqqında ödəniş və defolt məlumatını xidmət və borcalan növünə əsasən toplayır. Bəzi portfəllərdə kredit bürosundan satın alınmış məlumat da istifadə edilir.

Qrup toplanılan məlumatı təhlil etmək üçün statistik modellərdən istifadə edir və kredit riskinə məruz qalmanın qalan dövr üçün defolt ehtimalını və zamanla bunların necə dəyişəcəyinin gözlənildiyini hesablayır.

Kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığının müəyyən edilməsi

Hesabat tarixində qiymətləndirilərkən maliyyə alətinin kredit riski ilkin tanınma zamanı gözlənilən kredit riski ilə müqayisədə əhəmiyyətli dərəcədə artdıqda, maliyyə aləti 1-ci mərhələdən 2-ci mərhələyə köçürülür. Kredit riskində əhəmiyyətli artımın olması hər rüb təhlil edilir (ehtiyatın hesablandığı tarixdə) və təhlil zamanı aşağıdakı meyarlar nəzərə alınır:

Keyfiyyət:

- maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlar istisna olmaqla, bütün seqmentlərdə vaxtı 31-90 gün keçmiş borc öhdəliklərinin olması faktı;
- maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlar üçün vaxtı 1-7 gün keçmiş borc öhdəliklərinin olması faktı;
- ana şirkət və ya digər əlaqəli müəssisənin maliyyə dəstəyinin azalması;
- Qrupun borcalana verilmiş məhsullar haqqında etibarlı şəkildə təsdiq olunmuş mənfi məlumatlar alması.

Kəmiyyət meyarları yalnız xarici reytinglər olduğu təqdirdə tətbiq olunur:

- Cədvəl 1-də verilmiş meyarlara əsasən tanınma tarixindəki xarici reytinglə müqayisədə hesabat tarixindəki xarici reytingdə nisbi dəyişiklik.

Xarici reytingdə nisbi dəyişikliklərin əhəmiyyətliliyinin hesablanması və müəyyən edilməsi meyarları

Korporativ borcalanlar, maliyyə təşkilatları və qiymətli kağız emitentləri üçün xarici reyting "Moody's", "Fitch", "S&P" beynəlxalq reyting agentliklərinin qiymətləndirilməsi əsasında müəyyən edilir.

Xarici reytingdə nisbi dəyişiklik tərəf müqabilinin əməliyyat tarixindəki reytingi ilə müqayisədə hesabat tarixindəki xarici reytinginin azaldığı reyting kateqoriyalarının sayı ilə müəyyən edilir. Xarici reytingdə dəyişikliklərin əhəmiyyətlilik meyarları Cədvəl 1-də təqdim olunmuşdur.

Kredit riski aşağı olan alətlərdə standart sadələşdirməyi və hesabat tarixində maliyyə alətinin kredit riskinin aşağı olduğu müəyyən edilərsə, ilkin tanınmadan sonra kredit riskinin əhəmiyyətli dərəcədə artmadığını ehtimal etməyi nəzərdə tutur. Maliyyə alətinin kredit riskinin aşağı olub-olmadığını müəyyən etmək üçün Qrup xarici kredit riski reytinglərindən istifadə edə bilər.

“HERMES FİNANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Cədvəl 1: İlk tanınma zamanı xarici reyting qiymətindən asılı olaraq kredit riskində əhəmiyyətli artımın müəyyən edilməsi üçün meyarlar.

İlkin tanınmada kontragentlərin reytingi			Təyin edilən kredit riskində əhəmiyyətli artım tanınır	
	Moody's	Fitch	S&P	
1	AAA	AAA	AAA	Aşağı kredit riski: reyting 3 səviyyə azalmadıqda kateqoriya dəyişmir
2	Aa1	AA+	AA+	
3	Aa2	AA	AA	
4	Aa3	AA-	AA-	
5	A1	A+	A+	
6	A2	A	A	
7	A3	A-	A-	
8	Baa1	BBB+	BBB+	
9	Baa2	BBB	BBB	
10	Baa3	BBB-	BBB-	
11	Ba1	BB+	BB+	Reytingdə 2 pillə enmə
12	Ba2	BB	BB	
13	Ba3	BB-	BB-	
14	B1	B+	B+	Reytingdə 1 pillə enmə
15	B2	B	B	
16	B3	B-	B-	
17	Caa1	CCC-C	CCC-C	
18	Caa2			
19	Caa3			
20	Ca-C			
21	D	D	D	

Maliyyə alətinin 3-cü mərhələyə keçirilməsi meyarları

Defolt hadisəsi baş verdikdə maliyyə aləti 1-ci Mərhələdən/2-ci Mərhələdən 3-cü Mərhələyə keçirilir. Qrupun metodoloji məqsədləri üçün defolt hadisəsi dəyərsizləşmə hadisəsinə bərabərdir.

Pərakəndə borcalanlar portfeli istisna olmaqla, bütün portfellər üçün maliyyə alətinin dəyərsizləşməsi borcalan səviyyəsində müəyyən edilir. Pərakəndə borcalanlar portfelində dəyərsizləşmə hadisəsi maliyyə aləti səviyyəsində müəyyən edilir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Dəyərsizləşmə meyarlarına aşağıdakılar aiddir:

- Maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlar istisna olmaqla, bütün seqmentlərdə hesabat tarixində ödənişin 90 təqvim günündən çox gecikməsi;
- Maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlarda hesabat tarixində ödənişin 7 iş günündən çox gecikməsi;
- Məhkəmə tərəf müqabilini/emitenti müflis elan etdikdə və ya borcalana qarşı müflisləşmə icraatı başlatdıqda, Bu meyar pərakəndə borcalanlar portfeli istisna olmaqla bütün portfellərə şamil edilir;
- Hesabat tarixində normativ keyfiyyət müqaviləsinin 5-ci kateqoriyaya aid edilməsi,
- Borcalanın maliyyə çətinliyi ilə üzləşməsi səbəbindən defolt/məcburi restrukturizasiya (maliyyə təşkilatları və qiymətli kağızlar istisna olmaqla tətbiq olunur). Defolt/məcburi restrukturizasiya dedikdə borcalanın müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsi və borcalanın kredit qabiliyyətinin pisləşməsi nəticəsində Qrupun səlahiyyətli orqanı tərəfindən məcburi restrukturizasiya kimi tanınan müqavilə şərtlərində dəyişiklik nəzərdə tutulur;
- Lisenziyanın ləğv edilməsi və aralıq idarəetmə orqanının yaradılması (maliyyə təşkilatlarına və qiymətli kağız emitentlərinə şamil edilir).

Maliyyə alətlərinin bərpa olunması və 1-ci Mərhələyə keçirilməsi meyarları:

- Bu bölmədə təsvir olunan defolt meyarlarının olmaması;
- Kredit riskində əhəmiyyətli artım meyarlarının olmaması;
- Ardıcıl üç hesabat ayı ərzində ödənişin gecikməməsi (hazırkı hesabat ayı daxil olmaqla).

Proqnoz məlumatının tətbiqi

Qrup proqnoz məlumatlarından həm alətin ilkin tanınmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını qiymətləndirərkən, həm də ehtimal olunan kredit zərərlərini ölçərkən istifadə edir.

Kredit riski komponentinin defolt ehtimalı səviyyəsində makroiqtisadi hadisələrin təsiri nəzərə alınır. Qrup makroiqtisadi məlumatın korporativ və pərakəndə portfellərə təsirini qiymətləndirir. Qiymətli kağızlar portfelində maliyyə təşkilatlarına qarşı tələblər üçün makro düzəlişlər korporativ portfelə uyğun istifadə olunur. Makroiqtisadi məlumatın təsiri ən azı ildə bir dəfə qiymətləndirilməlidir.

Gələcək dövrlər üçün proqnoz məlumatının olması

Təhlil defolt səviyyəsinin proqnoz edilən qiymətlərinin hesablanması tələb etdiyi üçün siyahıya yalnız açıq rəsmi xarici mənbələrin dərc etdiyi proqnoz dəyərlərin olduğu amillər daxil edilir.

Məlumatın münasib tezliklə dərc olunması

Modelləşdirmə prosesi yetərli sayda müşahidə tələb etdiyi üçün, geniş siyahıya salmaq üçün yalnız ildə bir dəfədən çox məlumatın dərc olunduğu amillər seçilir.

Defolt səviyyəsinin makroiqtisadi göstəricilərdən asılılığını təhlil edərkən real ÜDM-də artım, istehlakçının qiymət indeksi və proqnozlaşdırılan neft qiyməti kimi amillər siyahısı tətbiq edilmişdir. Nəticədə aparıcı amil olaraq real ÜDM istifadə olunmuşdur. Yeni amillər onlara dair məlumat dərc olunduğu təqdirdə göstəricilər siyahısına daxil edilə bilər.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Qrup tarixi məlumatdan istifadə edərək bütöv kredit portfeli üçün (o cümlədən qiymətli kağızlar portfeli, maliyyə təşkilatları üçün tələblər) kredit riski və kredit zərərlərinin aparıcı amillərini müəyyən etmiş və sənədləşdirmiş, makroiqtisadi parametrlərlə kredit riski və kredit zərərləri arasında əlaqəni hesablamışdır.

31 dekabr 2025-ci il tarixinə istifadə olunan iqtisadi ssenarilərə Azərbaycan Respublikası üçün aşağıdakı əsas göstəricilər daxil olmuşdur.

Əsas amil	2025	2026	2027
Real ÜDM-in artımı	4.1%	3.2%	3.8%
Neftin qiyməti (Brent)	72.4	74.5	66.46
İstehlak qiymətləri indeksi	4.9%	5.5%	3.8%

Əsas göstərici və müxtəlif maliyyə aktivləri portfellerinin defolt və zərər dərəcələri arasında əlaqələr son 4 il ərzində yığılan tarixi məlumatın təhlili əsasında proqnozlaşdırılmışdır.

Makroiqtisadi modeli qurarkən Qrup defolt halları haqqında yetərli daxili statistika olmadığı üçün xarici statistikadan (NPL) istifadə etmişdir.

Modifikasiya edilmiş maliyyə aktivləri

Kredit müqaviləsinin şərtləri bazar şəraitinin dəyişməsi, müştərilərin saxlanması və müştərinin kredit qabiliyyətliliyinin cari və ya mümkün pisləşməsi ilə bağlı olmayan digər amillər daxil olmaqla, bir sıra səbəblərdən dəyişdirilə bilər. Şərtləri dəyişdirilmiş mövcud kreditin tanınması dayandırılmalı və şərtləri yenidən razılaşdırılaraq ədalətli dəyər də yenidən tanınmalıdır.

Maliyyə aktivinin şərtləri modifikasiya edildikdə və modifikasiya tanınmanın dayandırılması ilə nəticələnmədikdə aktivin kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığı aşağıdakıların müqayisəsini əks etdirir:

- modifikasiya şərtlərinə əsasən hesabat tarixində aktivin qalan bütün dövr üçün defolt ehtimalı;
- ilkin tanınma zamanı olan məlumat və ilkin müqavilə şərtlərinə əsasən aktivin qalan bütün dövr üçün defolt ehtimalı.

Modifikasiya tanınmanın dayandırılması ilə nəticələndikdə yeni kredit tanınır və 1-ci mərhələyə təsnif edilir (həmin zaman kredit üzrə dəyərsizləşmədiyi ehtimal edilir). Əldə edildiyi tarixdə kredit üzrə dəyərsizləşmə mövcud olarsa, Qrup belə kreditləri SƏKD olaraq uçota alır.

Qrup borcların qaytarılması imkanlarını maksimum artırmaq və defolt riskini minimuma endirmək üçün müştərilərə verilmiş kreditlərin şərtlərini maliyyə çətinliklərini həll etmək məqsədilə yenidən razılaşdırır (praktikada “kredit şərtlərinə yenidən baxılması” adlandırılır). Qrupun kredit şərtlərini təhlil edərək dəyişikliklər olunması siyasətinə əsasən, kredit şərtləri hər bir müştəri üçün fərdi qaydada o halda dəyişdirilir ki, borcalan öz borcu üzrə hal-hazırda defolt vəziyyətindədir və ya defolt riski yüksəkdir, borcalanın öz borcunu ilkin müqavilə şərtləri əsasında ödəməsi üçün bütün məqsədəuyğun səylərindən istifadə etməsi barədə sübutlar mövcuddur və borcalanın dəyişdiriləcək yeni şərtlərə əməl edə biləcəyi ehtimal edilir.

Yeni şərtlərə adətən ödəniş müddətinin uzadılması, faiz ödənişlərinin intervalında dəyişikliklər və kredit şərtlərinin dəyişdirilməsi daxildir. Həm pərakəndə, həm də korporativ kreditlərin şərtləri nəzərdən keçirilə bilər.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Qrupun kredit şərtlərini yenidən nəzərdən keçirmək siyasətinin bir hissəsi kimi dəyişikliyə uğramış maliyyə aktivləri üçün, Defolt Ehtimalı proqnozu dəyişikliyin Qrupun faiz və əsas məbləği toplamaq qabiliyyətini artırıb-artırmadığını və ya bərpa etdiyini və Qrupun kredit şərtlərini nəzərdən keçirmək sahəsində keçmiş təcrübəsini əks etdirir. Bu prosesin bir hissəsi kimi Qrup borcalanın ödəniş fəaliyyətini dəyişdirilmiş müqavilə şərtləri ilə münasibətdə qiymətləndirir və müxtəlif davranış göstəricilərini nəzərə alır.

Bir qayda olaraq kredit şərtlərinin yenidən nəzərdən keçirilməsi kredit riskində əhəmiyyətli artımın keyfiyyət göstəricisidir və kredit şərtlərinə yenidən baxılacağına dair gözləntilər riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşməsinə dair sübut təşkil edə bilər. Riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşmiş/defoltla hesab edilməməsi üçün müştəri müəyyən müddət ərzində davamlı olaraq ödənişləri vaxtında etməli və ya defolt ehtimalı o qədər azalmalıdır ki, zərər üzrə ehtiyat yenidən 12 aylıq ehtimal olunan kredit zərəri miqdarında hesablınsın.

EOKZ-nin hesablanması

EOKZ ölçülməsində əsas amillər aşağıdakı dəyişənlərin müddət strukturudur:

- defolt ehtimalı (DE);
- defolt zamanı yaranan zərər (DZYZ);
- defolt vəziyyətində riskə məruz qalma (DVRMQ).

1-ci Mərhələdə riskə məruz qalan məbləğ üzrə EOKZ 12 aylıq defolt ehtimalını DZYZ və DVRMQ-yə vurmaqla hesablanır. Ömürlük EOKZ ömürlük defolt ehtimalını DZYZ və DVRMQ-yə vurmaqla hesablanır.

Defolt ehtimalını hesablama metodologiyası "Defolt ehtimalının müddət strukturunun yaradılması" başlığı altında müzakirə edilmişdir.

Qrup DZYZ parametrlərini defoltlu kontragentlərə qarşı iddialar üzrə bərpa tarixinə əsasən hesablayır.

DVRMQ defolt zamanı riskli mövqenin gözlənilən məbləğini əks etdirir. Qrup DVRMQ-ni cari risk məbləği və müqaviləyə əsasən ayrılan və amortizasiya olunduqdan sonra yaranan cari məbləğdə mümkün dəyişikliklərə əsasən hesablayır. Maliyyə aktivinin DVRMQ-si onun defolt anındakı ümumi qalıq dəyəridir. İcarə öhdəlikləri üçün, DVRMQ hesabat tarixində müqaviləyə əsasən istifadə edilə bilən maksimal məbləğdir; bu zaman kredit üzrə gecikdirilmiş günlərin sayı 30 gündən çox olmamalıdır, əks təqdirdə kart bloklaşdırılır; işgüzar müştərilər üçün kredit limitlərində isə şərt kredit limitinin bərpaolunan olmasıdır. Maliyyə zamanətləri üçün DVRMQ maliyyə zamanəti ödənilməli olduqda zamanət riskini təmsil edir.

Yuxarıda qeyd edildiyi kimi və 1-ci Mərhələ maliyyə aktivləri üzrə maksimum 12 aylıq defolt ehtimalından istifadə etmək şərtilə, Qrup EOKZ-ni kredit riskinə məruz qaldığı maksimal müqavilə müddəti ərzində (borcalanın müddəti uzatmaq variantları daxil olmaqla) defolt riskini nəzərə almaqla ölçür (hətta Qrup kredit risklərini idarə etmək məqsədləri ilə daha uzun müddəti nəzərdə tutduqda belə). Maksimal müqavilə müddəti Qrupun avans ödənişini tələb etmək və ya kredit öhdəliyinə xitam vermək hüququ yarandığı tarixədək uzanır.

Parametr kollektiv əsasla modelləşdirilərkən maliyyə alətləri alət növünə əsasən qruplaşdırılır.

Xüsusi qrup daxilində riskli mövqelərin eynicinsli qalmasını təmin etmək üçün qruplaşdırmalar müntəzəm olaraq nəzərdən keçirilir.

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Coğrafi risk konsentrasiyası

Rəhbərlik qanunvericiliyin və tənzimləyici sahənin risklərinə nəzarəti həyata keçirir və onun fəaliyyətinin Qrupun fəaliyyətinə təsirini qiymətləndirir. Bu yanaşma Qrupa Azərbaycan Respublikasında investisiya mühitinin dəyişkənliklərindən mümkün zərərləri minimuma endirməyə imkan verir.

Qrupun bütün fəaliyyətləri Azərbaycan Respublikasında həyata keçirilir.

Likvidlik riski

Likvidlik riski, faktiki olaraq ödəmə tarixi çatdığı zaman, maliyyə alətləri ilə bağlı maliyyə öhdəlikləri yerinə yetirmək üçün kifayət qədər vəsaitlərin mövcudluğunu nəzərdə tutur. Likvidlik riskini idarə etmək üçün, Qrup mövcud pul vəsaitlərinin gündəlik monitorinqini və gələcək ehtimal olunan pul vəsaitlərinin axınıni müştərilərin və digər maliyyə əməliyyatlarının aktivlərinin/öhdəlikləri idarəetmə prosesinin bir hissəsi olan aylıq təhlili həyata keçirir.

Növbəti cədvəldə 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixinə Qrupun maliyyə aktivləri və öhdəliklərinin likvidlik riski üzrə təhlilin nəticəsi göstərilmişdir. Cədvəllər təfəsilatları ilə təqdim edilmişdir:

31 dekabr 2025-ci il	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	135,055	-	-	-	135,055
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	-	2,430,019	-	2,430,019
İcarəyə xalis investisiya qoyuluşu və müştərilərə verilmiş kreditlər	1,187,599	1,357,642	5,084,004	6,418,304	14,047,549
Cəmi maliyyə aktivləri	1,322,654	1,357,642	7,514,023	6,418,304	16,612,623
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Borç alınmış vəsaitlər	134,610	1,489,077	7,402,120	7,597,241	16,623,048
İcarə öhdəlikləri	7,020	13,814	58,990	53,570	133,394
Digər öhdəliklər	137,068	-	-	-	137,068
Cəmi maliyyə öhdəlikləri	278,698	1,502,891	7,461,110	7,650,811	16,893,510
Likvidlik boşluğu	1,043,956	(145,249)	52,913	(1,232,507)	(280,887)
Məcmu likvidlik boşluğu	1,043,956	898,707	951,620	(280,887)	

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

31 dekabr 2024-cü il	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	723,141	-	-	-	723,141
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	-	5,134,279	-	5,134,279
İcarəyə xalis investisiya qoyuluşu	2,262,749	2,604,667	8,088,385	6,592,592	19,548,393
Cəmi maliyyə aktivləri	2,985,890	2,604,667	13,222,664	6,592,592	25,405,813
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Borə alınmış vəsaitlər	2,969,716	6,375,190	8,606,074	6,684,508	24,635,488
İcarə öhdəlikləri	1,833	3,700	19,195	22,522	47,250
Digər öhdəliklər	78,047	-	-	-	78,047
Cəmi maliyyə öhdəlikləri	3,049,596	6,378,890	8,625,269	6,707,030	24,760,785
Likvidlik boşluğu	(63,706)	(3,774,223)	4,597,395	(114,438)	645,028
Məcmu likvidlik boşluğu	(63,706)	(3,837,929)	759,466	645,028	

Ödəniş müddəti riski

Likvidlik və faiz dərəcəsi risklərinin növbəti təhlili 7 saylı MHBS-yə uyğun olaraq aşağıdakı cədvəllərdə verilmişdir. Bu cədvəllərdə açıqlanan məbləğlər konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatda qeydə alınmış məbləğlərə ilə uzlaşmır, çünki aşağıda təqdimatda hesabatda tanınmamış qalan müqavilə ödənişlərini effektiv faiz dərəcəsi metodu ilə konsolidə edilmiş maliyyə vəziyyətini (faiz ödənişləri də daxil olmaqla) göstərən maliyyə öhdəlikləri üçün ödəmə təhlili mövcuddur.

31 dekabr 2025-ci il tarixinə maliyyə öhdəliklərinin ödəmə təhlili belədir:

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	Cəmi
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Borə alınmış vəsaitlər	313,260	1,826,277	7,930,548	10,431,242	20,501,327
İcarə öhdəlikləri	7,046	14,091	63,875	80,740	165,752
Digər öhdəliklər	137,068	-	-	-	137,068
Cəmi maliyyə öhdəlikləri	457,374	1,840,368	7,994,423	10,511,982	20,804,147

31 dekabr 2024-cü il tarixinə maliyyə öhdəliklərinin ödəmə təhlili belədir:

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	Cəmi
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Borə alınmış vəsaitlər	3,266,688	7,012,709	9,466,681	7,352,959	27,099,037
İcarə öhdəlikləri	2,468	4,920	20,073	23,514	50,975
Digər öhdəliklər	78,047	-	-	-	78,047
Cəmi maliyyə öhdəlikləri	3,347,203	7,017,629	9,486,754	7,376,473	27,228,059

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Bazar riski

Bazar riski, Qrupun məruz qaldığı faiz dərəcəsi riskini, valyuta riskini və digər qiymət risklərini əhatə edir. Qrup, riski maliyyə bazarlarında və bütövlükdə iqtisadiyyatda mövcud tərəddüdlər və dəyişikliklərin təhlili və nəzarəti yolu ilə ölçür.

Faiz dərəcəsi riski

Aşağıdakı cədvəldə “risk parametrində əsaslandırılmış mümkün dəyişikliklər” prinsipi əsasında müəyyən edilmiş faiz riskinin həssaslıq təhlili göstərilir. Bu dəyişikliklərin səviyyəsi rəhbərlik tərəfindən müəyyənləşdirilir və idarə heyətinə təqdim olunan risk hesabatlarında əks olunur.

	31 dekabr 2025-ci il tarixinə	
	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%
Maliyyə aktivləri:		
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	24,300	(24,300)
İcarəyə xalis investisiya qoyuluşu və müştərilərə verilmiş kreditlər	140,475	(140,475)
Maliyyə öhdəlikləri:		
Borə alınmış vəsaitlər	(166,230)	166,230
İcarə öhdəlikləri	(1,334)	1,334
Mənfəət vergisindən əvvəlki mənfəət üzrə xalis təsir	(2,789)	2,789

	31 dekabr 2024-cü il tarixinə	
	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%
Maliyyə aktivləri:		
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	51,343	(51,343)
İcarəyə xalis investisiya qoyuluşu	194,758	(194,758)
Maliyyə öhdəlikləri:		
Borə alınmış vəsaitlər	(232,283)	232,283
İcarə öhdəlikləri	(473)	473
Mənfəət vergisindən əvvəlki mənfəət üzrə xalis təsir	13,345	(13,345)

Valyuta riski

Qrupun bir neçə xarici valyutada ifadə edilmiş aktivləri və öhdəlikləri vardır.

Valyuta riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul axınlarının xarici valyuta məzənnələrindəki dəyişikliklər səbəbilə dəyişməsi riskidir. Qrup valyuta riskinə məruz qalmanı hecinq etsə də, bu tədbirlər MHBS Mühəsibat Uçotu Standartlarına əsasən rəsmi hecinq münasibətləri kimi tanınmır.

“HERMES FINANCE” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci tarixinə maliyyə aktivləri və öhdəliklərinin valyuta strukturu təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Digər	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	135,021	32	2	-	135,055
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	900,000	1,530,019	-	-	2,430,019
İcarəyə xalis investisiya qoyuluşu və müştərilərə verilmiş kreditlər	14,047,549	-	-	-	14,047,549
Cəmi maliyyə aktivləri	15,082,570	1,530,051	2	-	16,612,623
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Borç alınmış vəsaitlər	14,728,591	1,893,706	-	751	16,623,048
İcarə öhdəlikləri	133,394	-	-	-	133,394
Digər öhdəliklər	137,068	-	-	-	137,068
Cəmi maliyyə öhdəlikləri	14,999,053	1,893,706	-	751	16,893,510
Xalis mövqe	83,517	(363,655)	2	(751)	(280,887)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə xarici valyuta məzənnələrinin maliyyə aktivləri və öhdəliklərinə təsiri təqdim olunmuşdur:

	AZN	ABŞ dolları	Avro	Digər	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	720,988	2,152	1	-	723,141
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	5,134,279	-	-	-	5,134,279
İcarəyə xalis investisiya qoyuluşu	19,548,393	-	-	-	19,548,393
Cəmi maliyyə aktivləri	25,403,660	2,152	1	-	25,405,813
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Borç alınmış vəsaitlər	23,228,311	1,407,177	-	-	24,635,488
İcarə öhdəlikləri	47,250	-	-	-	47,250
Digər öhdəliklər	78,047	-	-	-	78,047
Cəmi maliyyə öhdəlikləri	23,353,608	1,407,177	-	-	24,760,785
Xalis mövqe	2,050,052	(1,405,025)	1	-	645,028

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
ABŞ dollarının AZN-ə nisbətə 30% möhkəmlənməsi	(568,102)	(421,508)

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

22. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

MHBS Mühəsibat Uçotu Standartlarına əsasən ədalətli dəyər, qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyat çərçivəsində aktivin satışından alınan və ya öhdəliyin ötürülməsi üçün ödənilən qiymət kimi müəyyən olunur.

Ədalətli dəyərin iyerarxiyası

Qrup ədalətli dəyərləri ölçərkən ilkin göstəricilərin əhəmiyyətliliyini əks etdirən aşağıdakı ədalətli dəyər iyerarxiyasından istifadə edir:

- **1-ci səviyyə:** fəal bazarda eyni bir alət üçün aktiv bazar qiymətləri (nizamlanmamış);
- **2-ci səviyyə:** birbaşa (yəni qiymətlər kimi), ya da dolay (yəni qiymətlərdən törəyən) müşahidə oluna bilən, 1-ci səviyyəyə daxil edilmiş kotirovka olunan qiymətdən başqa digər ilkin göstəricilər. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən qiymətlər; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısı ilə bazar məlumatlarından müşahidə oluna bildiyi sair qiymətləndirmə üsulları;
- **3-cü səviyyə:** ilkin göstəricilər müşahidə oluna bilmir. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur.

Aşağıdakı cədvəl ədalətli dəyərdə ölçülən maliyyə alətlərini hər bir ədalətli dəyər ölçülməsinin təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir:

	Ədalətli dəyərin ölçülməsi		Cəmi
	Fəal bazarda təyin olunmuş qiymətlər (1-ci Səviyyə)	Əhəmiyyətli dərəcədə müşahidə edilə bilməyən məlumatlar (3-cü Səviyyə)	
Ədalətli dəyərləri açıqlanan aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	135,055	-	135,055
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	2,430,019	2,430,019
İcarəyə xalis investisiya qoyuluşu və müşətilərə verilmiş kreditlər	-	14,047,549	14,047,549
Ədalətli dəyərləri açıqlanan öhdəliklər			
Borc alınmış vəsaitlər	-	16,623,048	16,623,048
Digər öhdəliklər	-	137,068	137,068

"HERMES FINANCE" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Fəal bazarda təyin olunmuş qiymətlər (1-ci Səviyyə)	Ədalətli dəyərin ölçülməsi		Cəmi
		Əhəmiyyətli dərəcədə müşahidə edilə bilməyən məlumatlar (3-cü Səviyyə)		
Ədalətli dəyərləri açıqlanan aktivlər				
Pul vəsaitləri və onların ekvivalentləri	723,141	-		723,141
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	5,134,279		5,134,279
İcarəyə xalis investisiya qoyuluşu	-	19,548,393		19,548,393
Ədalətli dəyərləri açıqlanan öhdəliklər				
Borc alınmış vəsaitlər	-	24,635,488		24,635,488
Digər öhdəliklər	-	78,047		78,047

Ədalətli dəyəri qalıq dəyərinə yaxın olan aktiv və öhdəliklər

Likvid və ya qısa müddətli (üç aydan az) olan maliyyə aktivləri və maliyyə öhdəlikləri üçün balans dəyərlərinin ədalətli dəyərinə yaxın olduğu qəbul edilir. Bu fərziyyə müddəti və dəyişkən dərəcəli maliyyə alətləri olmadan tələb olunan əmanətlərə də tətbiq olunur.

Sabit və dəyişkən dərəcəli maliyyə alətləri

Kotirovka olunan borc alətləri üçün ədalətli dəyərlər təklif olunan bazar qiymətləri əsasında müəyyən edilir. Kotirovka olunan borc alətlərinin ədalətli dəyəri oxşar pul şərtləri, kredit riski və qalan ödəmə müddəti ilə mövcud borc dərəcələrini istifadə edərək gələcək pul vəsaitlərinin hərəkətini diskontlaşdırmaqla qiymətləndirilir.

23. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hesabat tarixindən sonrakı dövrdə, regionda İranın iştirakı ilə silahlı münaqişə kəskinləşmişdir. Rəhbərlik regional sabitlik, ticarət axınları və global enerji bazarlarına təsir edə biləcək vəziyyəti yaxından izləyir. Hesabat tarixində konsolidə edilmiş maliyyə hesabatlarında düzəliş edilməsini tələb edən hər hansı hal mövcud olmamışdır.

Hesabat tarixinə Qrup B Bankından olan bütün qalıq borclarını ödəmişdir. Əlavə olaraq, Qrup D bankı üzrə mövcud istifadə olunmamış kreditlərini və borc alınmış əlavə vəsaitlərini istifadə etmişdir.